



## İlham Əliyev™ diplomatiyasının növbəti təntənəsi



**158 ölkə və beynəlxalq təşkilatın nümayəndəsi, 60-a yaxın ölkənin dövlət və hökumət başçısının iştirakı ilə Azərbaycan müstəqillik tarixində ən böyük beynəlxalq siyasi tədbirlərdən birinə evsahibliyi edir**

30 ildən sonra yenidən Avropa qitəsində

Son onillikdə global tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən Azərbaycan bu gün müstəqillik tarixində ən böyük beynəlxalq siyasi tədbirlərdən birinə - Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə evsahibliyi edir və təşkilatla sədrlik Venesuela Bolivar Respublikasının ölkəmizə keçir. Azərbaycan 120 əsas üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatın birlişdiyi Qoşulmama Hərəkatına 3 il (2019-2022-ci illər) müddətində sədrlik edəcək.

Təşkilatın XVIII Zirvə Görüşünün məhz Bakıda keçirilməsinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Serbiyanın paytaxtı Belqradda keçirilən sammitdən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən evsahibliyi edir. Bununla da 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olan Azərbaycan təşkilatın ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirir.

Ötən ilin aprelinde Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransı zamanı Prezident İlham Əliyev bu təşkilatın fəaliyyətini dəyərləndirərək bildirmişdir ki, yarım əsrdən çoxdur bəşəri dəyərlərin təbliği ilə məşğul olan və dünyanın ən böyük təşkilatlarından biri sayılan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında və

cib rol oynayır. Hərəkat beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir.

Göründüyü kimi, oktyabrın 25-26-da baş tutacaq toplantıda ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq. Həmçinin Zirvə görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

"Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda hesr olunacaq Zirvə görüşündə 4 yekun sənədin qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Evsahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağıq Zərəbağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.

**Çoxtərəfli platformanın məqsəd və "Bandunq prinsipləri"**

Herbi itifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradla keçirilmiş sammitdə yaradılan Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolunu alan çoxtərəfli platformadır. 137 dövlətin bir araya gəldiyi hərəkat BMT-nin Baş Assambleyasından son-

ra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Təşkilatın daimi orqanı və mənzil qərarı yoxdur. Hərəkat BMT Mənzil qərarında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasını və tərəqqiyə töhfə vermək olan hərəkat global problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Təşkilat üzv olan hər bir dövlət qurumun prinsiplərinə bağlılığını bildirməlidir. Üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib. Yeni dünya sisteminin realitələrinə uyğunlaşdırılan fəaliyyətlə insan yaşayan bütün qitələrdə, bölgələrdə təmsilçisi özünü alan Hərəkatın prinsipləri də ədalətli və

10 əsas müddəə icarısında - *dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək; digər ölkələrin daxili*

*işlərinə qarışmaqdan çəkinmək; böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək; digər ölkələrin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətə, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək; qarşılıqlı marağ və əməkdaşlığı təşviq etmək; ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi məqsədlər əsasında Qoşulmama Hərəkatının mahiyyətini müfəssəl izah edən məqalələrdir.*

Bir sözlə, oktyabrda keçiriləcək XVIII Zirvə Görüşü, Venesueladan sədrliyin ölkəmizə keçməsi həm Azərbaycana, həm də onun Prezidentinin müstəqil siyasətinə verilən ən yüksək qiymətdir. Hərəkətə sədrlik dövrü isə Azərbaycan dövləti üçün yeni hədəflərin müəyyənləşməsinə əsas istiqamət və mühüm istinad olacaq desək, yanılmarq.

Göründüyü kimi, Qoşulmama Hərəkatının əsas prinsiplərində beynəlxalq hüququn hamılıqla qəbul edilməsi norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, eləcə də beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunmasının vacibliyi vurğulanır.

Müasir dünyada yeni realitələr və müxtəlif ciddi çağırışlarla üzəldiyimiz şəraitdə fundamental "Bandunq prinsipləri" xüsusi əhəmiyyət kəsb edir.

Ardı 5-ci səh.

**İlham ƏLİYEV: "Bizim əlaqələrimiz qədim tarixə, ortaq mədəniyyətə əsaslanır"**



Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhanini qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Azərbaycan və İran prezidentlərinin görüşü oldu.

**Prezident İlham ƏLİYEV** dedi:

- Hörmətli cənab Prezident, əziz dostum, Azərbaycana xoş gəlmisiniz.

Mən çox şadam ki, qaradaş ölkə Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunur. Sabah bu önəmli təsisatda Azərbaycan sədrlik edəcək. Çalışacağıq ki, üç il ərzində üzv dövlətlərin maraqlarını müxtəlif beynəlxalq tədbirlərdə layiqincə müdafiə edək. Əlbəttə, Sizin səfəriniz yaxşı fürsətdir ki, ikitərəfli gündəliyi müzakirə edək və gələcək birgə fəaliyyət üçün tədbirlər görək.

Bizim əlaqələrimiz qədim tarixə, ortaq mədəniyyətə əsaslanır. Bu gün bu əlaqələr ən yüksək səviyyədədir. Biz son bir neçə il ərzində Sizinlə on dəfədən çox görüşmüşük. Hər bir görüşün böyük əhəmiyyəti var və hər bir görüşdən sonra verilən tapşırıqlar icra olunur. Həsən Ədirəm ki, iki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir.

Təbii ki, bu möhkəm əlaqələr bütün sahələrdə müsbət təsir göstərib. Keçən il ticarət dövriyyəmiş 70 faizdən çox artmışdır. Hesab edirik ki, bu, rekord göstəricidir. Bu ilin doqquz ayında isə yenə də 45 faiz artıb. Şadam ki, bizim birgə icra etdiyimiz "Şimal-Cənub neqliyyat dəhlizi" uğurla fəaliyyət göstərib. Keçən il bu dəhlizlə 8 dəfədən çox yük daşınıb. Bu ilin doqquz ayında, mane verilmə məlumatı görə, yükdaşımalar 70 faiz artıb. Sizinlə danışıqlarımız kimi, hazırda, eyni zamanda "Cənub-Qərb neqliyyat dəhlizi" fəaliyyət göstərib. Qarşılıqlı sərmayə qoyulub. İran texnologiyaları əsasında avtomobil zavodu fəaliyyət göstərib. Biz bu zavodun açılışını birgə qeyd etmişdik. Avtobus istehsalı zavodunun tikintisi ilə əlaqədar indi layihələndirmə işləri aparılır. Neft-qaz sahəsində yaxşı əməkdaşlıq edirik. Eyni zamanda keçən ilin avqustunda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi hamı beşərəfli, həm də ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Mədəniyyət sahəsində ənənəvi əməkdaşlıq çox müsbətdir.

Yeni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq neticədə özünü göstərib. Nəticədə göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

Yeni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq neticədə özünü göstərib. Nəticədə göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

Yeni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq neticədə özünü göstərib. Nəticədə göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

Yeni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq neticədə özünü göstərib. Nəticədə göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

Yeni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq neticədə özünü göstərib. Nəticədə göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

Yeni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq neticədə özünü göstərib. Nəticədə göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

Yeni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq neticədə özünü göstərib. Nəticədə göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

Yeni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq neticədə özünü göstərib. Nəticədə göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

Yeni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq neticədə özünü göstərib. Nəticədə göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

**İran Prezidenti Həsən RUHANI** dedi:

- Cənab Prezident, bu gün burada Azərbaycan dövlətinin və Azərbaycan xalqının qonağı olmağımızdan çox seviniirik. Sizi təbrik etmək istəyirəm. Qoşulmama Hərəkatına sədrlik sizə həvalə olunur. Çox seviniirik ki, Sizin ölkənizdə bu Zirvə Görüşünün keçirilməsi üçün çox yüksək təşkilatı işlər aparılır.

Mən çox şadam ki, hər dəfə Sizinlə görüşdükdə iki ölkə arasındakı əlaqələrdə müsbət bir halın, müsbət bir dəyişikliyin şahidi oluram. Sizin də qeyd etdiyiniz kimi, müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, elmi və digər sahələrdə bizim əlaqələrimiz çox müsbət irəliləmişdir. İki ölkənin əlaqələrinin genişləndirilməsi üçün çox yaxşı iqtisadi əməkdaşlıq vardır və bu, hər iki ölkəni sevindirir. Düşünürəm, Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahının qaldırılması üçün yaxşı işlər görürlər və bu, sevindiricidir. Mən Sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaqdır. Ümid edirik, bugünkü görüşümüzə də hər iki tərəfi maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparacağıq.

**Prezident İlham ƏLİYEV:** - Təşəkkür edirəm.

## İqtisadiyyatın 85 faizi özəl sektorun payına düşür

Son 16 ildə ölkənin hərtərəfli inkişafına nail olmaq üçün dərin islahatlar həyata keçirilib. Bu islahatlar iqtisadi və sosial sferanı əhatə etməklə uğurlu nəticələr verir. Buna görədir ki, həmin dövrdən bugünə kimi ölkə iqtisadiyyatı 3,3 dəfə artıb, islahatların əsas hədəflərindən biri olan qeyri-neft sektoru isə 2,8 dəfə çoxalıb.

Cari ilin 9 ayında qeyri-neft sektorunda 3,5 kənd təsərrüfatında 7 faizdən çox artım qeydə alınıb. Qeyri-neft sektorunda isə bu rəqəm 15 faizdən çoxdur. Ən mühüm faktorlardan biri də iqtisadiyyatın 85 faizinin özəl sektordə formalaşmasıdır.

Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən müşavirədə ölkədə aparılan islahatların yüksək dəyərləndirərək demişdir: "Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı sürətləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə

qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir... "Doing Business" hesababında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesababta Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb".

Məlumdur ki, hər bir islahatın həyata keçirilməsi üçün onun maliyyə dəstəyi olmalıdır. Ölkədə aparılan islahatlarla paralel, iqtisadiyyata kapital qoyuluşu da ardıcıl olaraq həyata keçirilir. Belə ki, cari ilin 9 ayında əsas kapitala 10,1 milyard manat sərmayə yatırılıb. Qoyulan bu sərmayələrin nəticələri real iqtisadiyyatda da özünü göstərir.

Hesabat dövründə ÜDM 2,5, qeyri-neft ÜDM-i isə 3,5 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7 faizə qədər yüksəlib. Bu dövrdə

məhsul istehsalının sənayedə 1,7, qeyri-neft sənayesində 15,6 faizlik artımına nail olunub. Bu rəqəmlər iqtisadiyyatın ayrı-ayrı sahələrində daha yüksəkdir. Məsələn, həmin dövrdə toxuculuq sənayesində 39,2, kimya sənayesində 20,6, tütün məmulatları istehsalında 78,5, qida məhsulları istehsalında 15,1, içki istehsalında 40,4, ağac emalı və istehsalında 99 faiz artım olub.

Məhsul istehsalının, xüsusilə qeyri-neft sektorunda məhsul istehsalının artımı xarici ticarət dövriyyəsinin də artmasına imkan yaradıb. Belə ki, 9 ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizin xarici ticarət dövriyyəsi 13,8 faiz artaraq 25,3 milyard dollar təşkil edib. Xarici ticarət dövriyyəsi 4,5 milyard dollarlıq müsbət saldo ilə başa çatıb. Aparılan islahatlar sayəsində qeyri-neft ixracı 15,5 faiz də artaraq 1,4 milyard dollara çatıb ki, bu da sənayə məhsullarının ixracında 13,1, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faiz artım deməkdir.

Ardı 3-cü səh.

## D.B.Seyidzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasının dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilare Bağır qızı Seyidzadə "Şərəf" ordeni ilə təltif edilsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2019-cu il

## İslahatların əsas hədəfləri dəyişmişdir: qeyri-neft sektorunun inkişafı, məşğulluğun artırılması, şəffaflığın təmin olunması

Bu günlər ölkənin gündəmini zəbt edən mövzu, təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi son kadr və struktur islahatlarıdır. Əslində, bu islahatları dövlət başçısı zaman-zaman həmişə aparmışdır. Amma etiraf edək ki, onlar indiki qədər radikal və sürətli xarakter daşması ilə yox, əsasən təmkinliyi ilə fərqlənmişdir. Yeni əvvəlki islahatlarda daha çox gələcəyə hesablanmış məqsədlər hədəflənmişdisə, indikində konkret və təcirəsalınmış tədbirlərin görülməsinin vacibliyi önə çəkilir.

Bugünkü islahatları əvvəlkindən fərqləndirən digər cəhətlər onlara, əsasən, yeni gənc kadrlarla başlanmasına qərar verilməsidir. "Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik.

Ardı 6-cı səh.

## Prezident İlham Əliyev akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli "Əmək" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli "Əmək" ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Akif Əlizadəni salamlayan **Prezident İlham ƏLİYEV** dedi:

- Hörmətli Akif müəllim, dünən siz öz ərizənizlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getmisiniz. Mən bu gün sizi dəvət etdim ki, aparadığınız işlərə görə sizə təşəkkürümü bildirim.

**Akif ƏLİZADƏ:** - Xoş gördük, cənab Prezident. Sağ olun.

**Prezident İlham ƏLİYEV:** - Siz uzun illərdən ki, Azərbaycan elminin inkişafında çox önəmli rol oynayırsınız, həm sovet dönəmində, həm müstəqillik dövründə. Siz böyük alimsiniz, böyük təşkilatçısınız. Azərbaycanda elmi kadrların hazırlanmasında da çox böyük işlər görmüşünüz. Sizin gördüyünüz işlər Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Siz həm sovet dönmində, həm də müstəqillik dövründə müxtəlif təltiflərə layiq görülmüşünüz.



**Akif ƏLİZADƏ:** - Təşəkkür edirəm.

**Prezident İlham ƏLİYEV:** - Bu gün də Siz Azərbaycan elminin inkişafı üçün öz dəyərli töhfənizi verirsiniz. Biz Azərbaycan elminin inkişafı ilə bağlı sizinlə bir çox söhbətlər etmişik və mənim Azərbaycan elminin inkişafına münasibətini bilirsiniz. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər çox böyük işlər görülmüşdür - institutla-

rın təmiri, müasir avadanlığın alınması. Hesab edirik ki, bizim elimizə ən gözəl hədiyyə müasir elmi kitabxanıdır. Onun təməlini də mən qoymuşam, açılışında da iştirak etmişəm. Azərbaycan Milli Ensiklopediyasının hazırlanması işi də, bilirsiniz ki, mənim təşəbbüsümü baş verir və ensiklopediya üçün çox gözəl müasir binanı da biz təqdim etdik.

Ardı 2-ci səh.





## Prezident İlham Əliyev akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli "Əmək" ordenini təqdim edib

Əvvəli 1-ci səh.

Siz mənim tərəfimdən böyük dövlət mükafatları ilə, ordenlərlə təltif edilmisiniz və buna layiqsiniz. "Şərəf", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunmusunuz. Bu gün isə mən gördüyünüz işlərə görə sizi Azərbaycanın yüksək ordeni olan 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edirəm.

**Akif ƏLİZADƏ:** Cənab Prezident, Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev 1-ci dərəcəli "Əmək" ordenini Akif Əlizadəyə təqdim etdi.

**Prezident İlham ƏLİYEV:** Təbrik edirəm.

**Akif ƏLİZADƏ:** Sağ olun. Təşəkkür edirəm.

**Prezident İlham ƏLİYEV:** Sağ olun.

**Akif ƏLİZADƏ:** Cənab Prezident, əlbəttə, hər şeydən əvvəl mən Sizə böyük etimadla görə təşəkkür edirəm. Bilirsiniz, 60 ildən artıqdır ki, mən akademiya da çalışıram. Ulu Öndər ötən əsrin yetmişinci illərində mənə yənə dəvət etdi, söhbət etdik. Orada xeyli söhbət etdik. Siz Azərbaycan üçün çox böyük işlər görmüşünüz, cənab Prezident. Mən çalışdığım var güvümle, varlığımı dövlətimizə, elminizə, Sizə xidmət edirəm, edirəm də, edəcəyəm də son nəfəsimə qədər.

Prezident İlham ƏLİYEV: Əlbəttə, təbii ki, hər şeydən əvvəl mən Sizə böyük etimadla görə təşəkkür edirəm. Bilirsiniz, 60 ildən artıqdır ki, mən akademiya da çalışıram. Ulu Öndər ötən əsrin yetmişinci illərində mənə yənə dəvət etdi, söhbət etdik. Orada xeyli söhbət etdik. Siz Azərbaycan üçün çox böyük işlər görmüşünüz, cənab Prezident. Mən çalışdığım var güvümle, varlığımı dövlətimizə, elminizə, Sizə xidmət edirəm, edirəm də, edəcəyəm də son nəfəsimə qədər.

Prezident İlham ƏLİYEV: O vaxt Akademiyaya bəzi binalar başqa qurumlar tərəfindən zəbt edilmişdi. Mən onlardan alıb sizə qaytarırdım. **Akif ƏLİZADƏ:** Bəli, qaytarırdınız. Onlar akademiyanın bəzi institutlarını da zəbt edilirdilər, özəlləşdirirdilər. **Prezident İlham ƏLİYEV:** Zəbt edilirdilər, özəlləşdirirdilər, onları sökmək istəyirdilər. Çünki yerlər şəhərin mərkəzində idi. Orada binalar tikmək istəyirdilər.

**Akif ƏLİZADƏ:** Bəli, tamamilə düzdür. Mən Sizə müraciət etdim, Siz onların hamısını dərhal akademiya qaytarırdınız. Sizə o böyük texnopark məsələsinə görə də təşəkkür edirəm. O, akademiyanın gələcəyidir. İndi



bizim orada hərbi təyinatlı işlərimiz var. Müdafiə Nazirliyi ilə bizim müqaviləmiz var. Sonra Səhəd Qoşunları, Kənd Təsərrüfatı Nazirliyi ilə bizim çox gözəl işlərimiz var.

**Prezident İlham ƏLİYEV:** Əlbəttə, bizim elminizə, bizim ölkəmizə, bizim inkişafımıza təkan versin. Fundamental elmin inkişafı, əlbəttə, prioritetdir. Humanitar elmlərin inkişafı çox böyük əhəmiyyət kəsb edir, xüsusilə tarix elmləri. Çünki bizim bədnam qonşularımız tarixi saxtalaşdırmağa məşğuldurlar.

**Akif ƏLİZADƏ:** Elədir.

**Prezident İlham ƏLİYEV:** Əlbəttə, təbii ki, hər şeydən əvvəl mən Sizə böyük etimadla görə təşəkkür edirəm. Bilirsiniz, 60 ildən artıqdır ki, mən akademiya da çalışıram. Ulu Öndər ötən əsrin yetmişinci illərində mənə yənə dəvət etdi, söhbət etdik. Orada xeyli söhbət etdik. Siz Azərbaycan üçün çox böyük işlər görmüşünüz, cənab Prezident. Mən çalışdığım var güvümle, varlığımı dövlətimizə, elminizə, Sizə xidmət edirəm, edirəm də, edəcəyəm də son nəfəsimə qədər.

**Akif ƏLİZADƏ:** Bəli, tamamilə düzdür. Mən Sizə müraciət etdim, Siz onların hamısını dərhal akademiya qaytarırdınız. Sizə o böyük texnopark məsələsinə görə də təşəkkür edirəm. O, akademiyanın gələcəyidir. İndi

**Prezident İlham ƏLİYEV:** Zəbt edilirdilər, özəlləşdirirdilər, onları sökmək istəyirdilər. Çünki yerlər şəhərin mərkəzində idi. Orada binalar tikmək istəyirdilər.

**Akif ƏLİZADƏ:** Bəli, tamamilə düzdür. Mən Sizə müraciət etdim, Siz onların hamısını dərhal akademiya qaytarırdınız. Sizə o böyük texnopark məsələsinə görə də təşəkkür edirəm. O, akademiyanın gələcəyidir. İndi

**Prezident İlham ƏLİYEV:** Zəbt edilirdilər, özəlləşdirirdilər, onları sökmək istəyirdilər. Çünki yerlər şəhərin mərkəzində idi. Orada binalar tikmək istəyirdilər.

**Akif ƏLİZADƏ:** Bəli, tamamilə düzdür. Mən Sizə müraciət etdim, Siz onların hamısını dərhal akademiya qaytarırdınız. Sizə o böyük texnopark məsələsinə görə də təşəkkür edirəm. O, akademiyanın gələcəyidir. İndi

lacaqdı. İndi orada dərinlik 400 metrdir. İndi başqa yeni kəşfiyyat layihələrində 700 metrə çatır. Biz Heydər Əliyev qazma qurğusunu tikdik, o, suyun dərinliyi min metr olan sahələrdə quyular qaza bilər. Ondan sonra layihənin dərinliyi 7 min metrə qədər gedir. Sovet vaxtında bu, yox idi. Mən həmişə deyirdim ki, o vaxt bu cür texnologiyaların olmaması bizə xilas etdi. Olsaydı, bütün ehtiyatları çıxaraçdıqlar. Necə ki quruda neftimizin hamısını çıxarıb aparırdılar. Azərbaycan bir milyard tondan çox neft çıxarıldı. Sovet İttifaqı dağılanda biz nə gördük, dağılım infrastruktur, neftlə çirklənmiş gölməçələr, Bibiheybət, Balaxanı, ekoloji fəlakət qoyub getdilər. İndi biz bunları təmizləyirik, nə qədər əziyyət çəkilib, nə qədər vəsait ayırıraq.

**Akif ƏLİZADƏ:** Çox böyük.

**Prezident İlham ƏLİYEV:** Xoşbəxtlikdən o vaxt bu texnologiyalar yox idi. Bu gün var. Onu da deməliyəm ki, bu gün bizim geoloqlarımız qədr Azərbaycanı təbii sərvətləri, yerin tərkibində mövcud olan ehtiyatları, dərinlikdəki yataqları bilən yoxdur.

**Akif ƏLİZADƏ:** Bəli, yoxdur.

**Prezident İlham ƏLİYEV:** Mən sizə öz təcrübəmdən deyim, bilirsiniz ki, imzalanmış kontraktların bir hissəsi nə xitam verilib. Çünki orada ehtiyatlar tapılmadı. Elə yataqlar var idi ki, xarici şirkət oraya gəlib quyuyu qazıb, boşa çıxdığına görə tərk edib getdi. Bizim geoloqlarımız deyirdilər ki, səhv yerdə qazırınsınız, burada qazın. Ondan sonra digər şirkət gəlib bizim geoloqlarımızın dedi

**Akif ƏLİZADƏ:** Bütün alimlər adından Sizə təşəkkür edirəm. Hamısı razılıq bildirir, hamısı çalışır. Siz yaxşı bilirsiniz ki, indiki əsas istiqamət, əlbəttə, innovativ elmdir, onun təbii qaydını tapırıqlar verilibdir, əminəm ki, biz bu istiqamətdə bundan sonra da inkişaf edəcəyik. Bütün bunlara görə Sizə böyük təşəkkürümüz var.

**Prezident İlham ƏLİYEV:** Bütün alimlər adından Sizə təşəkkür edirəm. Hamısı razılıq bildirir, hamısı çalışır. Siz yaxşı bilirsiniz ki, indiki əsas istiqamət, əlbəttə, innovativ elmdir, onun təbii qaydını tapırıqlar verilibdir, əminəm ki, biz bu istiqamətdə bundan sonra da inkişaf edəcəyik. Bütün bunlara görə Sizə böyük təşəkkürümüz var.

yerde quyuyu qazıb və yataq aşkar edib. "Abşeron" yatağı bunun yəni sübutudur. Biz "Abşeron" yatağı üzrə kontraktı imzalayanda tam əmin idik ki, orada böyük qaz yataqları var. Xarici bir şirkət gəldi, səhv yerdə qazdı, çıxdı getdi. Sonra başqa bir şirkət bu layihəni götürdü və iki ildən sonra biz "Abşeron"dan qaz, kondensat çıxaraçdıq.

**Akif ƏLİZADƏ:** İnşallah.

**Prezident İlham ƏLİYEV:** Ona görə elmin inkişafı istiqamətində görülən işlər nəticə verir. Kənd təsərrüfatının inkişafının, ekoloji təhlükəsizliyin qorunmasının çox böyük əhəmiyyəti var. Eyni zamanda hesab edirəm ki, alimlərin məişət şəraitini yaxşılaşdırmaq üçün biz sizinlə böyük işlər görmüşük.

**Akif ƏLİZADƏ:** Biz orada işlərə başladığımız. Masazirdə artıq bir blok qalxıb, cənab Prezident.

**Prezident İlham ƏLİYEV:** Bəli, alimlər səbirsizliklə bunu gözləyirlər.

**Akif ƏLİZADƏ:** Bəli, gözləyirlər. Sizə təşəkkür edirəm.

**Prezident İlham ƏLİYEV:** Bunları bundan sonra da edəcəyik. Alimlərin məişət şəraitini artırılması üçün müvafiq göstərişlər verilibdir. Biz imkan daxilində bütün bu işləri görəcəyik.

**Akif ƏLİZADƏ:** Bütün alimlər adından Sizə təşəkkür edirəm. Hamısı razılıq bildirir, hamısı çalışır. Siz yaxşı bilirsiniz ki, indiki əsas istiqamət, əlbəttə, innovativ elmdir, onun təbii qaydını tapırıqlar verilibdir, əminəm ki, biz bu istiqamətdə bundan sonra da inkişaf edəcəyik. Bütün bunlara görə Sizə böyük təşəkkürümüz var.

## Vyetnam Azərbaycanla dostluq və iqtisadi münasibətlərin möhkəmlənməsinə böyük əhəmiyyət verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinhin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Mən Sizi Azərbaycanda salamlamağa şadam. Ölkəmizə xoş gəlmisiniz.

Mən çox məmnunam ki, dost Vyetnam ölkəsi Qoşulmama Hərəkatı Zirvə Görüşünün işində yüksək səviyyədə iştirak edir. Bu, sizin ölkənizin belə mühüm beynəlxalq təşkilatda iştirakı böyük diqqət yetirdiyini sübut edir. Bildiyiniz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürməsi ilə bağlı qərar bütün üzvlər tərəfindən yekdilliklə qəbul olunub. Bu, üzv ölkələr tərəfindən Azərbaycana böyük hörmətin, etimadın təzahürüdür. Biz də sədr kimi qarşıdakı üç il ərzində Qoşulmama Hərəkatının bütün beynəlxalq məsələlərdə fəal iştirakının davamı üçün əlimizdən gələni edəcəyik. Həmçinin biz üzv ölkələrlə, o cümlədən sizin ölkənizlə ikitərəfli əlaqələri daha çox fəallaşdırmağa planlaşdırırıq. Mən şadam ki, münasibətlərimiz çox dinamik, uğurlu inkişaf edir və qarşılıqlı hörmətlə əsaslanır.

Mən sizin ölkənizə rəsmi səfərinizi məmnuniyyətlə xatırlayıram. Mən ölkənizin sürətli inkişafından, mühüm sosial məsələlərin həlli və iqtisadiyyatın çox dinamik artımından təsirlənmişəm. Həmçinin mən Azərbaycanın ali təhsil müəssisələrinin Vyetnamda mühüm dövlət və ictimai vəzifələri tutan mütəximlərlə ayrılma görüşümü oldu. Bu görüşdə mən vaxtilə Bakıda təhsil alan dostlarımızı Azərbaycana səfərə dəvət etdim. Onlar mənim dəvətimi qəbul edərək burada çox yaxşı günlər keçirdilər. Bundan bir il sonra - 2015-ci ildə Vyetnam Prezidenti Azərbaycana rəsmi səfərə gəldi. Yəni bu, münasibətlərin dinamikasının müəyyənləşdiyindən xəbər verir və sizin bugünkü səfəriniz də əlaqələrimizin dostluq xarakterini bir daha təsdiq edir. Öminəm ki, gələcəkdə də bizim dostluq əla-



qələrimiz uğurlu inkişaf edərək siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edəcək. Bir daha xoş gəlmisiniz.

**Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok THINH** dedi:

- Hörmətli cənab Prezident.

İlk növbədə, Sizinlə görüşməyə çox şadam. Çox sağ olun ki, bizim nümayəndə heyətini qəbul etməyə vaxt tapmışınız. Azərbaycanın keçirilməyə gətirdiyi zamanı bizim nümayəndə heyətinin səmimi qəbuluna görə təşəkkürümüzü bildirmək istərdim.

Bu, sizin gözəl və çox müasir ölkənizə - Azərbaycana mənim ilk səfərimdir. Biz 1959-cu ilin iyulunda Prezidentimiz Xo Şi Minin Azərbaycan səfərinin 60 ildən artıq qeyd edirik. Mənim fikrimcə, bu səfər həmin andan bizim ölkələrimiz arasında münasibətlərin inkişafının təməlini qoyub. Müasir neft sənayesinin inkişafında Bakı Vyetnam üçün xüsusi nümunədir. Mən Sizin fikrinizlə tamamilə razıyam ki, gələcəkdə bütün sahələrdə münasibətlərimizin inkişafı üçün say göstərməliyik. Mən, həmçinin təklif edirəm ki, tərəflər ən yüksək səviyyədə əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsini sürətləndirsinlər, idarələr, nazirliklər arasında, partiya və parlament xətti ilə əməkdaşlığı fəallaşdırınsınlar. Biz elmi-texniki, iqtisadi-ticarət əməkdaşlığı üzrə Hökumətlərarası Komissiya çərçivəsində də sıx əməkdaşlıq etməliyik ki, iqtisadiyyat və ticarət, investisiyalar, elm və texnologiyalar sahə-

mündəfiəsi və quruculuğu sahəsində Azərbaycan xalqı tərəfindən Vyetnam xalqına göstərilmiş böyük köməyi heç vaxt unutmur. Xüsusilə kadrlar hazırlanması sahəsində, o cümlədən Siz dediyiniz kimi, neft mütəxəssislərinin hazırlanması sahəsində Azərbaycan Vyetnam böyük kömək göstərib.

Bu il ikitərəfli münasibətlərdə çox mühüm mərhələdir. Biz 1959-cu ilin iyulunda Prezidentimiz Xo Şi Minin Azərbaycan səfərinin 60 ildən artıq qeyd edirik. Mənim fikrimcə, bu səfər həmin andan bizim ölkələrimiz arasında münasibətlərin inkişafının təməlini qoyub. Müasir neft sənayesinin inkişafında Bakı Vyetnam üçün xüsusi nümunədir. Mən Sizin fikrinizlə tamamilə razıyam ki, gələcəkdə bütün sahələrdə münasibətlərimizin inkişafı üçün say göstərməliyik. Mən, həmçinin təklif edirəm ki, tərəflər ən yüksək səviyyədə əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsini sürətləndirsinlər, idarələr, nazirliklər arasında, partiya və parlament xətti ilə əməkdaşlığı fəallaşdırınsınlar. Biz elmi-texniki, iqtisadi-ticarət əməkdaşlığı üzrə Hökumətlərarası Komissiya çərçivəsində də sıx əməkdaşlıq etməliyik ki, iqtisadiyyat və ticarət, investisiyalar, elm və texnologiyalar sahə-

sinde münasibətlərimiz daha da inkişaf etsin. Yarana biləcək çətinliklərin vaxtında aradan qaldırılması, habelə əməkdaşlığın yeni dövrün tələblərinə uyğun irəliləməsi üçün tərəflər bu komissiya vaxtaşırı iclaslarını keçirməsi imkanlarını qoruyub saxlamalıdır.

Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün böyük potensial vardır. Buna görə də biz hesab edirik ki, tərəflər neft kimyası, neft-qaz sənayesi kimi sahələrdə əlaqələr, ticarət, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməlidirlər. Mən, həmçinin təklif edirəm ki, tərəflər praktiki əməkdaşlığı bərpa etsinlər.

Fürsətdən istifadə edib, 2019-2021-ci illərdə Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə görə Azərbaycana bir daha təşəkkür etmək istəyirik. Təklif edirəm ki, tərəflər beynəlxalq arenada, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək ənanəsini davam etdirsinlər.

Sonda xatirə şəklində çəkdi.

## Azərbaycan Oman Sultanlığı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Bilirəm ki, yenice gəlmisiniz.

**Yahya bin Məhfuz ƏL-MUNZİRİ:** Bəli.

**Prezident İlham ƏLİYEV:** Ümidvaram ki, ölkəmizə səfəriniz çox maraqlı və məhsuldar olacaqdır.

**Yahya bin Məhfuz ƏL-MUNZİRİ:** İcazə verin, fürsətdən istifadə edərək zəti-aliləri Qabusun salamlarını şəxsən Sizə və Azərbaycana xalqına çatdırım.

**Prezident İlham ƏLİYEV:** Təşəkkür edirəm. Mənim də salamlarımı və ən xoş arzularımı zəti-alilərinə və xalqına

çatdırın. Öminəm ki, Bakıya səfəriniz ərzində şəhərimizlə tanış olacaqsınız, Azərbaycanın inkişafını göreceksiniz və həmçinin Zirvə Görüşündə iştirak edəcəksiniz. Omanın Zirvə Görüşündə çox yüksək səviyyədə təmsil olunduğuna görə ölkənizə çox minnətdarıq. Bu, sizin bu qurumda üzlüyə verdiyiniz əhəmiyyəti göstərir, eyni zamanda biz bunu bizə olan dostluğun göstəricisi hesab edirik. Çünki əvvəllərki edən ölkə olaraq biz bu mühüm beynəlxalq tədbiri təşkil etmişik və üç il ərzində bu quruma sədrlik edəcəyik. Sözsüz ki, biz Qoşulmama Hərəkatı çərçivəsində, eləcə də ikitərəfli formata birlikdə işləyəcəyik.

Sizin səfəriniz həm də ikitərəfli əməkdaşlığımızın bəzi məsələlərini müzakirə etmək üçün yaxşı imkandır. Siyasi əlaqələrin səviyyəsi, siyasi dialoq və beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, İs-

lam Əməkdaşlıq Təşkilatında bir-birimizə nümayiş etdiririk yəni hamıya bizi çox qane edir. Biz, həmçinin iqtisadi əlaqələrimizi genişləndirmək istəyirik, bugünkü əlaqələr orta səviyyədədir. Lakin düşünürəm ki, birgə sayımlar bizə yaxşı irəliləyişə nail ola bilər, çünki bizim bir-birimizə təklif edəcəyimiz çox şey var. Bununla biz ticarət əlaqələrimizi genişləndirə bilərik. Biz bir çox əməkdaşlıq sahələrini tapa bilərik və mən çox şadam ki, indiki Sizin ölkənizin vətəndaşları Azərbaycana daha müntəzəm səfər edirlər.

**Yahya bin Məhfuz ƏL-MUNZİRİ:** Buna orala və ailələriniz üçün səfər etmək baxımından yaxşı yerdirdir.

**Prezident İlham ƏLİYEV:** Bəli, tamamilə doğrudur. Həmçinin sərbəst viza rejimi onlara istədikləri vaxt ölkəmizə gəlmə imkanı verir. Mən sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirəm.

**Yahya bin Məhfuz ƏL-MUNZİRİ:** Zəti-aliləri, mən keçən il burada olmuşdum. Həmçinin parlamentinizin 100 illik ildönümünü qeyd etmək üçün tədbirlər qatılmaq məqsədilə gəldiyim zaman Sizinlə görüşmək mənim üçün şərəf idi. Biz Azərbaycanda, Bakıda çox gözəl vaxt keçirdik. Bu səfər çərçivəsində biz Sizin rəhbərliyinizlə üç il müddətində Qoşulmama Hərəkatının uğur qazanması üçün bütün səyləri artıracağıq. Olanda infrastrukturumuza sərmayə yatırmaq üçün çox böyük imkanlar var, xüsusilə mən Doka və digər layihələri nəzərdə tuturam. Ümid edirik ki, bu sahədə ölkələrimiz arasında müəyyən ikitərəfli razılaşmalar olacaqdır.

**Zəti-aliləri, Sizinlə görüşmək üçün mənə vaxt ayırdığınıza görə çox sağ olun.**

**Prezident İlham ƏLİYEV:** Sağ olun.



## Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Ço Ryonq Haenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Ço Ryonq Hae Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen İnn salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respubli-

kası arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildirildi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanların olduğu vurğulandı. Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Ço Ryonq Haenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1985-ci ildə Sovet İtti-

faqi rəhbərliyində çalışarkən Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını vurğuladı.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olacağına əminlik ifadə edildi.

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen İnn salamlarını görə minnətdarlığını bildirdi, onun da salamlarını Kim Çen İna çatdırılmasını xahiş etdi.



# Migel Diaz-Kanel: “Bizim xalqlarımız və ölkələrimiz arasında münasibətlər tarixi və ənənəvi münasibətlərdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Prezident Migel Diaz-Kaneli qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Azərbaycan və Kuba prezidentlərinin görüşü oldu.

**Prezident İlham ƏLİYEV** dedi:

- Cənab Prezident. Mən Sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin ölkənizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunmasına görə çox şadam. Bu, Qoşulmama Hərəkatında iştirak Sizin verdiyiniz əhəmiyyətə dəlalət edir. Bildiyiniz kimi, sabahdan Azərbaycan bu çox mühüm beynəlxalq təsisatda sədrliyi öz üzünə götürəcək. Bizim namizədliliyimizi yekdilliklə dəstəklədiklərinə görə Kubaya və digər üzv ölkələrə təşəkkürümü bildirmək istədim. Qoşulmama Hərəkatında cəmi 8 ildən bəri üzv olan ölkə üçün bu, böyük nailiyyət, böyük şərəf və böyük məsuliyyətdir. Bu, həmçinin görüşüb iktərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı imkandır.

İlk növbədə, Sizi Kuba Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik etmək və bu məsuliyyəti vəzifədə Sizə uğurlar diləmək istədim. Əminəm ki, birgə səylərimizlə iktərəfli münasibətlərimizi inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Biz beynəlxalq məkənlərdə, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında aktiv qarşılıqlı fəaliyyət göstəririk. Lakin bu gün bizim iqtisadi göstəricilərimizlə tanış oldum və əlbəttə, bu göstəricilər bizi qane edə bilməz. Fikrimcə, iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq üçün imkanlar çoxdur. Əlbəttə, humanitar sahədə, turizm, idman sahələrində əməkdaşlıq da inkişaf etdirməyi çox istəyirik. Buna görə düşünürəm ki, əlaqələrimizin gündəliyi genişlənməli, biz qarşılıqlı faydalı əməkdaşlıq formalarını artırıb tapmağa çalışmalıyıq. Düşünürəm ki, Sizin Azərbaycana səfəriniz çərçivəsində biz qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirəcəyik, əlaqələrimizin inkişafına yaxşı təkan verəcəyik. Bir daha Azərbaycana xoş gəlmisiniz.

**Kuba Prezidenti Migel Diaz-KANEL** dedi:

- Hörmətli Prezident Əliyev.

Sizin gözəl ölkənizdə olmaq bizim üçün çox xoşdur və bunu özümüzdə böyük şərəf sayırıq. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümü bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Kuba Respublikasının Prezidenti Migel Diaz-Kaneli qarşıladı.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Prezident Migel Diaz-Kaneli qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Azərbaycan və Kuba prezidentlərinin görüşü oldu.

**Prezident İlham ƏLİYEV** dedi:

- Cənab Prezident. Mən Sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin ölkənizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunmasına görə çox şadam. Bu, Qoşulmama Hərəkatında iştirak Sizin verdiyiniz əhəmiyyətə dəlalət edir. Bildiyiniz kimi, sabahdan Azərbaycan bu çox mühüm beynəlxalq təsisatda sədrliyi öz üzünə götürəcək. Bizim namizədliliyimizi yekdilliklə dəstəklədiklərinə görə Kubaya və digər üzv ölkələrə təşəkkürümü bildirmək istədim. Qoşulmama Hərəkatında cəmi 8 ildən bəri üzv olan ölkə üçün bu, böyük nailiyyət, böyük şərəf və böyük məsuliyyətdir. Bu, həmçinin görüşüb iktərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı imkandır.



müzü bildirmək istədik, çünki bizi mehız buraya gəldiyiniz gün qarşılamısınız. Sizin işinizin gərgin, gündəliyinizin zəngin və geniş olduğunu bilirəm. İlk növbədə, Sizi 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatında sədrlik etməyiniz münasibətilə təbrik etmək istədim.

Azərbaycan həm də dövlət və hökumət başçıların XVIII Zirvə Görüşünün keçirildiyi yerdirdi. Onu da qeyd etmək istədim ki, Sizin Hərəkatı həyata keçirəcəksiniz. Lakin biz Sizi hərtərəfli dəstəkləyəcəyik. Kuba bütün

Beynəlxalq gündəlik məsələsində Kuba ilə Azərbaycanın baxışları ümumdür, üst-üstə düşən məqamlar çoxdur. Bizim qarşımızda birlikdə Qoşulmama Hərəkatı çərçivəsində birliyi qoruyub saxlamaq məqsədi durur. Biz həm də bir fikri dəstəkləmək istəyirik ki, Qoşulmama Hərəkatı fikirlərinin razılaşdırılması, dialoqun dəstəklənməsi üçün münasib mekənlərimizdir. Biz bilirəm ki, Sizin çox mühüm siyasət sahəsində həyata keçirəcəksiniz. Lakin biz Sizi hərtərəfli dəstəkləyəcəyik. Kuba bütün

münasibətlərin sülh, dialoq və danışıqlar yolu ilə həll edilmişinin tərəfdarıdır. Bizim xalqlarımız və ölkələrimiz arasında münasibətlər tarixi və ənənəvi münasibətlərdir. Siyasi dialoq müsbət və sabitdir. Bu münasibətlərin mənbəyi mehız Kubanın Ali Baş Komandanı Fidel Kastro Rus və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev arasında yaranmış dostluqdur. Biz Bakıya gələn kimi Heydər Əliyevin xatirəsinə ehtiramla yad etdik. Buna görə də Sizinlə razıyam ki, biz siyasi dialoqu

dəstəkləmək və ticarət mübadiləsini yaxşılaşdırmaq üçün nə mümkündürsə edəcəyik. Siyasi dialoqla əlaqədar deyərək bilərəm ki, son illərdə Xarici İşlər nazirləri arasında və başqa səviyyələrdə mübadilələr olub, digər nazirlər Azərbaycan və Sizin nazirlər Kubaya səfərlər ediblər. Mən Sizə ordu generalı Raul Kastro Rusdan salam götərmişəm.

Kuba Prezidenti ticari-iqtisadi, səhiyyə, təhsil, elm, humanitar, mədəniyyət, biotexnologiyalar, idman sahələrində əməkdaşlıq məsələlərini toxundu, ölkəsinin azərbaycanlı sahibkarların investisiyalarına açıq olduğunu vurğuladı. Azərbaycan da neft-qaz sahəsində əldə olunan uğurları yaxından izlədiklərini deyən Kuba dövlətinin başçısı sovet dövründə 240-dan çox kubalı mütəxəssisin mehız Bakıda təhsil aldığını xatırladı.

**Prezident İlham ƏLİYEV** dedi:

- Çox sağ olun. İlk növbədə, Sizin xahiş etdiyiniz kimi, ən xoş arzularımı və səmimi salamlarımı general Raul Kastro Rusaya çatdırıram. Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Heydər Əliyevin xatirəsinə hörmətlə yanaşmaq üçün bu sahə prioritetdir. Buna görə də düşünürəm ki, əməkdaşlıq çoxplı ola bilər və kadrların hazırlanmasının keyfiyyətini, müəyyən müstəqil layihələrin həyata keçirilməsini də əhatə edə bilər.

mada əsaslanan münasibətlər yaranmışdır. Biz də sizin ölkənizlə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Siz qeyd etdiyiniz kimi, Xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri baş tutub, bu işə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Əminəm ki, Sizin səfərinizdən sonra həm bizim, həm də sizin tərəfdən ölkələrimiz arasında əmtəə dövriyyəsini artırmaq üçün qarşılıqlı iqtisadi əlaqələrin formalarını tapmaq barədə iqtisadi bloka müvafiq tapşırıqlar verəcək. Fikrimcə, investisiya siyasəti əməkdaşlığımızın istiqamətindən biri ola bilər. Azərbaycan artıq bir sıra ölkələrdə iri investisiya layihələri reallaşdırıb. Bu istiqamətdə yaxşı təcrübəmiz var. İdman sahəsində əməkdaşlıq Sizin qeyd etdiyiniz və bizim kubalı dostlarımızın bəziləri Azərbaycan klublarının tərkibində idman yarışlarında iştirak edirlər. Səhiyyə sahəsində sizinlə əməkdaşlıq bizim üçün çox maraqlıdır. Siz bu sahədə ən yüksək dünya səviyyəli böyük nəticələr əldə etmişiniz. Bizim üçün bu sahə prioritetdir. Buna görə də düşünürəm ki, əməkdaşlıq çoxplı ola bilər və kadrların hazırlanmasının keyfiyyətini, müəyyən müstəqil layihələrin həyata keçirilməsini də əhatə edə bilər.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi üzv ölkələr arasında həmyaşılın möhkəmlənməsi üçün nə mümkündürsə edəcəyəm. Biz Bandunq prinsiplərinə sadıq, bu prinsiplər bizim xarici siyasətimizin əsas istiqamətləri ilə tam üst-üstə düşür. Ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmət həm Bandunq prinsiplərinin, həm də beynəlxalq hüququn əsasını təşkil edir. Əlbəttə, Azərbaycan beynəlxalq hüququn pozulmasından əziyyət çəkmiş ölkə kimi təbii ki, beynəlxalq arenada beynəlxalq hüququn ailiyinin, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətini tərəfdarıdır. Bizdə Qoşulmama Hərəkatının üzvü olan bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan çox səmərəli münasibətlər yaranıb. Bunun əyani sübutu bizim bütün 120 ölkə tərəfindən yekdilliklə Qoşulmama Hərəkatına sədr seçilməyimizdir. Həmçinin 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatının üzvləri böyük rol oynayıblar. Hərəkatda sədrlik böyük məsuliyyətdir. Mən əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və üzv ölkələrlə, o cümlədən Sizin ölkənizlə iktərəfli əlaqələr fəal inkişaf etdirəcəyik.

## Azərbaycan Milli Məclisinin Sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinin konfransında çıxış edib

Strasburqda Avropa Şurasına üzv dövlətlərin, eləcə də tərəfdar, müşahidəçi qismində iştirak edən ölkələrin parlament sədrlərinin konfransında Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) 60 ölkənin parlament rəhbərlərinin iştirak etdiyi konfransda AŞ PA-nın sədri Lilian Mori Pasky və Avropa Şurasının baş katibi Mariya Pəşçinoviç Buriç çıxış ediblər.

Sonra konfrans “Ümumi Avropa evimiz: qarşıdakı 70 il” mövzusu ətrafında debatlarla işini davam etdirib.

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov konfransda mövzu ilə bağlı çıxış edib və ölkəmizlə təşkilat arasında münasibətlərə toxunub.

Milli Məclisin Sədri Azərbaycanın Avropa Şurasının insan hüquqları və demokratiya sahəsində prinsip və dəyərlərini bölüşdüyünü və onların ölkəmizdə reallaşması üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü tədbirlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz Avropa Şurasının təsisatları, o cümlədən Parlament Assambleyası ilə konstruktiv dialoqa və əməkdaşlığa hazırdır. Sədr Avropa Şurasının Azərbaycan üzrə 2018-2019-cu illəri əhatə edən Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü məmnunluqla qeyd edib.

Yətmis il əvvəl qitəmizə sıx birləşməyə vadar edən problemlərin sırasına bu gün yenilərinin əlavə olunduğunu diqqətə çatdıran Oqtay Əsədov bildirib ki, bunlar terrorizm, qanunsuz miqrasiya, dini dözümsüzlük və ekstremizm, ksenofobiya, islamofobiya, etnik separatizm, dövlət suverenliyinin pozulmasıdır. Müasir dövrün çağırışları demokratiya inkişaf problemlərini ödəndirə bilməyəcək. Müasir dövrün çağırışları demokratiya inkişaf problemlərini ödəndirə bilməyəcək. Müasir dövrün çağırışları demokratiya inkişaf problemlərini ödəndirə bilməyəcək.

“Hesab edirəm ki, Avropa Şurasının gələcək fəaliyyətində təhlükəsizliyin bölünməzliyi prinsipi əsas götürülərək, məsələ bu cür qoyulmalıdır: demokratiya inkişaf üçün çətinliklər üst-üstə yığılmasın və daha da artmasın gözləmədən, demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinə vahid yanaşma formalaşdırılmalıdır. Mən xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlerin, etnik separatizmin, davakar millətçiliyin qarşısının alınması zərurətini nəzərdə tuturam. Məsələnin mehız bu cür qoyulmasını Azərbaycan parlamentinin təmsilçiləri defələrlə müxtəlif yığıncaqlarda təklif ediblər. Bunun səbəbi aydındır: 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal edilmiş zonada, eləcə də Ermənistan ərazisində dəhşətli soyqırımlar eməlləri ilə müşayiət olunan etnik təmizləmə aparılıb. Bir milyondan çox azərbaycanlı doğma yurdlarından qovulub, onların insan hüquqları üzrə Avropa Konvensiyası ilə təsbit edilən əsas hü-



quqları və fundamental azadlıqları kobudcasına pozulub”, - deyərək Oqtay Əsədov vurğulayıb.

Buna bənzər problemlərin Avropanın bəzi digər dövlətlərində də mövcud olduğunu xatırladan parlament Sədri qeyd edib ki, bu münasibətlərin siyasi və humanitar fəsadları, eləcə də onların yenidən alovlanması təhlükəsinin daim mövcud olması güclü, demokratiya və inkişafın əhəmiyyətli formalaşdırmaq istiqamətində kollektiv səyləri təhlükə altına alır.

“Çağırışlarımızda həmişə bir fikrə əsaslanmışdır: dövlətlərin təhlükəsizliyinə qəsd demokratiyaya və qanunun aliliyinə qəsdədir. Eyni zamanda bu ideyanı avropalı həmkarlarımızın diqqətinə çatdırmaq istəmişəm ki, Avropa evinin bütün sakinləri arasında daha böyük vəhdətə nail olmağa can atan Avropa Şurasının üzvlərindən birinin suverenliyinə və ərazi bütövlüyünə qəsd olunursa, bu, bütün birliyi, ümumi dəyərlərimizə qəsd kimi qiymətləndirilməlidir”, - deyərək Oqtay Əsədov diqqətə çatdırıb.

Bildirilib ki, əsrlərin sınağından çıxmış Avropa dəyərləri, plüralist demokratiya üçün təhdidlərin aradan qaldırılması istiqamətində ölkələr olaraq fərdi məsuliyyət, dünyada demokratiyanın lokomotivi sayılan Avropa Şurası olaraq isə kollektiv məsuliyyət daşıyıq.

Milli Məclisin Sədri qeyd edib ki, 70 il önce Avropa Şurasının təməli daşını qoyan uzaqgörən insanları İkinci Dünya müharibəsi, faşizm və stalinizm dəhşətlərinin təkrar olunmasını istisna etməyən yolumu Avropa xalqlarının ümumi evdə ümumi dəyərlər ətrafında birləşməsinə gətirdilər. Onlar haqlı olaraq bəyan edirdilər ki, Avropa daha böyük vəhdətə nail olmağın ən səmərəli vasitəsi azadlıq, demokratiya, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərinin bərqərar edilməsidir. Ötən dövrdə Avropa dəyərlərinin qorunması və inkişafı sahəsində böyük uğurların əldə edilib, Avropa xalqlarının ümumi hədəfi olan idealların həyata keçirilməsi yolunda mühüm addımlar atılıb. Məhkəmə da-

yaqlar üzərində ucalan Avropa evi xalqların iqtisadi və sosial tərəqqisinə, müxtəlif sahələrdə sıx əlaqəsinə və qarşılıqlı əməkdaşlığına kömək göstərir.

Demokratiyanın təşviqinin, dəstəklənməsinin və müdafiəsinin hər bir Avropa dövlətinin hüququ və vəzifəsi olduğuna dəyərli mandat yaradılması üçün bilavasitə təbii addımdır. Demokratiya və inkişafın əhəmiyyətli formalaşdırmaq istiqamətində kollektiv səyləri təhlükə altına alır.

“Təmsil etdiyim Azərbaycan Respublikası haqqında onu söyləyə bilərəm ki, bizim ölkəmiz 19 ildir Avropa Şurasının üzvüdür və təşkilatın müxtəlif qurumlarının fəaliyyətində yaxından iştirak edir. Azərbaycan Avropa Şurasına qəbul edilərkən üzünə götürdüyü çoxsaylı öhdəliklərin tam əksəriyyətini icra edib, insan hüquqlarının müdafiəsini və qanunun aliliyini əsaslanan demokratiya cəmiyyəti quruculuğunda önəmli rol qatı edib. Bugündəki Azərbaycan Avropa Şurasının 70-dən çox konvensiya və sənədi qoşulub”, - deyərək Oqtay Əsədov vurğulayıb.

## BMT Baş Assambleyasının prezidenti: “Dayanıqlı İnkişaf Məqsədlərinin icrası yönündə Azərbaycan tərəfindən atılan addımlar təqdirəlayiqdir”

Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Əli Əhmədov qonağı 24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı günü münasibətilə təbrik edib.

Baş Nazirinin müavini bildirib ki, Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. Azərbaycan 1992-ci ildə BMT-yə üzv olduğuqdan sonra təşkilatın müxtəlif qurumları ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.

Söhbət zamanı Əli Əhmədov son illər Azərbaycanın bütün sahələrdə mühüm nailiyyətlərin əldə olduğunu, respublikamızın dünyanı sürətlə inkişaf edən ölkələrəndən birinə çevrildiyini, bütün sahələrdə müstəqil işləmələrini apardığını qeyd edib.

Azərbaycan-BMT əlaqələrinin önəmindən danışan Baş Nazirinin müavini təşkilatın növbəti illərdə ölkəmizdə həyata keçirilən mü-



təlif iqtisadi və sosial inkişaf proqramlarına töhfə verəcəyinə əminliyi ifadə edib. Bu istiqamətdə BMT-nin Azərbaycan nümayəndəliyinin rolunun vacibliyini diqqətə çatdırıb.

Baş Nazirinin müavini qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyi diqqətinin münasibətləşməsinə bəla verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Erme-

nistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal və qeyd-sətsiz çıxarılması tələb edilib. Amma təəssüf ki, bu qətnamələr indiyədək icra olunmayıb.

Azərbaycanda olan sürətli inkişafı əyani şəkildə gördüklərini deyən BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Azərbaycan tərəfindən artıq ikinci dəfə Birləşmiş Millət-

lərin Təşkilatının yüksək səviyyəli siyasi forumunda Kəndü Millət Hesabatının təqdim olunmasını yüksək qiymətləndirib. O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası yönündə Azərbaycan tərəfindən atılan addımlar təqdirəlayiqdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin region üçün çox böyük təhlükə olduğunu deyən Ticani Məhəmməd-Bande BMT ilə yanaşı, qurumun Baş Assambleyasının da münasibətinin həllində vacib rol oynayacağına əminliyi ifadə edib. O, bu münaqişənin tezliklə öz həllini tapacağına ümidvar olduğunu deyib.

## İqtisadiyyatın 85 faizi özəl sektorun payına düşür

Əvvəlki 1-ci səh.

Ölkəmiz həmin dövrdə dünyanın 186 dövləti ilə ticarət əlaqələri qurub. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxdur. Aparılan iqtisadi islahatlar sayəsində sahibkarlığın inkişafı da təmin olunub. Bunun nəticəsidir ki, xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4 faiz artım qeydə alınıb, ixrac məhsulu çeşidlərinin sayı da artaraq 2780-ə çatıb.

Həyata keçirilən sənayeləşmə siyasəti uğurla nəticələnir. Xüsusilə sənaye parklarının və sənaye məhəllələrinin yaradılması bu sahədə mühüm rol oynayır. Hazırda mövcud 5 sənaye parkında 144 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. Bugünə kimi sənaye parkları-

na sərmayədarlar tərəfindən 5,7 milyard manat investisiya yatırılıb, 9 minə yaxın iş yerli açılıb. Qarşıdakı dövrdə sənaye parklarına rezidentlər tərəfindən daha 673 milyon manat sərmayə yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin açılması proqnozlaşdırılır.

Sənaye parklarının mövcud fəaliyyəti ölkədə məhsul istehsalında özünü göstərir. Belə ki, sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Cari ilin 9 ayında sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 233 milyon manatlıq hissəsi xarici bazarla çıxarılıb.

Sənayeləşmənin inkişafının digər forması isə sənaye məhəllələridir. Belə

müəssisələr ölkənin regionlarında yaranır. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmağa yanaşı, bölgə əhalisinin də məşğulluğunu təmin etməkdir. Hazırda 4 sənaye məhəlləsi yaradılıb ki, burada 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə sahibkarlar tərəfindən indiyədək 53,8 milyon manat investisiya yatırılıb. Bunun da sayəsində bölgələrdə 650-dən çox yeni iş yerli açılıb. Bu proses davam edəcək. Sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə qoyulacaqdır ki, bu da məhsul istehsalını artırmağa yanaşı, əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır.

**Rüstəm KAMAL,**  
“Azərbaycan”









# İlham Əliyev diplomatiyasının növbəti təntənəsi

Əvvəlki 1-ci səh.

Ölkələr arasında münasibətlərin niyə zəifləməsinin əsası olan bu prinsiplər heç vaxt indiki qədər aktual olmayıb, yəni çağırışların öhdəsindən yalnız dostluq, əməkdaşlıq və həmrəylik yolu ilə gəlmək olar, bu, bütün dünyada sülhü və sabitliyi təmin edə bilər.

2012-ci ildən etibarən Qoşulmama Hərəkatının qəbul etdiyi bütün sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birnəməli dəstək və Ermənistan-Azərbaycan münaqiçəsinin məhz bu prinsiplər əsasında həllinə çağırış ifadə olunur.

## Qoşulmama Hərəkatına Azərbaycanın töhfəsi

Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqaz regionunda heç bir hərbi bloka qoşulmamış və belə niyyəti olmayan yeganə ölkədir. Ona görə də əminliklə deyə

bilərik ki, ölkəmiz bu qurumda sədrliyi çərçivəsində təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun artmasına şərait yaradacaq.

Azərbaycan təşkilatın üzvləri olan xalqlar arasında həmrəylik və dostluğun möhkəmlənməsinə, bu ölkələr arasında qarşılıqlı ticarətin təşviqinə, müxtəlif sahələrdə təcrübə mübadiləsinə real imkan yaratmış olacaqdır. Eyni zamanda ölkəmiz qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa, birgə təşəbbüslərin reallaşmasına kömək edəcəkdir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarına XVIII Zirvə Görüşünün Bakı şəhərində keçirilməsi ilə bağlı fevral ayında imzaladığı sərəncamda da qeyd edilir ki, hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın

məqsədi üzv dövlətlərlə birlikdə hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaqdır.

Onu da vurğulamalıyıq ki, Azərbaycan bu hərəkata rəhbərliyin həvalə olunması, yəni bu qərarın qəbulunda nüfuz və qətiyyət əmi əsas götürülüb. Çünki Prezident İlham Əliyevin son 16 ildə həyata keçirdiyi tam müstəqil siyasət Azərbaycanı etibarlı və məsuliyyətli tərəfdaş çevirib. Bu da cənab İlham Əliyevin diplomatiyası üçün böyük qələbədir və dünya bu zəfəri aydın görür.

Bir sözlə, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə evsahibliyi üçün Azərbaycan paytaxtının seçilməsi və təşkilat sədrliyini ölkəmizə verilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin, uğurlu diplomatiyasının növbəti təntənəsidir.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

# Zirvə Görüşü çərçivəsində nazirlərin hazırlıq toplantısı başa çatıb

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarına XVIII Zirvə Görüşü çərçivəsində nazirlərin hazırlıq toplantısı başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüşə yekun vuran Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədovun iki gün ərzində səmərəli iş gördüyünü, çox məhsuldar müzakirələr aparıldığını vurğulayıb: "İnteraktiv müzakirələr zamanı maraqlı çıxışları dinlədik və bu müzakirələr bir daha əyani şəkildə göstərdi ki, Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Sizinlə razılaşdırdığımız hərtərəfli sənədlərdə bu baxımdan bir neçə vacib məqam yer alır.

Bu gün çoxtərəfli heç vaxt olmadığı qədər vacibdir və bu dəyərlə qarşılıqlı qorumaq bizim məsuliyyətimizdir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq, çoxtərəfli əməkdaşlığın əsas hədəfimizdir. Bizim üçün bu hərəkatın sədrliyini öz üzərimizə götürməkdən və onun qarşısından gələn uğurlarına töhfəmizi verməkdən qürur duyuruq. İnənirik ki, bu zirvə və sədrliyimiz boyunca sizin dəstəyinizlə hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirə biləcəyik.



çoxtərəfli əməkdaşlığın əsas hədəfimizdir. Bizim üçün bu hərəkatın sədrliyini öz üzərimizə götürməkdən və onun qarşısından gələn uğurlarına töhfəmizi

verməkdən qürur duyuruq. İnənirik ki, bu zirvə və sədrliyimiz boyunca sizin dəstəyinizlə hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirə biləcəyik.

Bundan əlavə, inanırıq ki, sədrliyimiz Qoşulmama Hərəkatının üzvü olmayanlarla əməkdaşlıq çərçivəsi qurmağa kömək edəcək" deyər vurğulayıb.

# Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib



Oktyabrın 24-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib. AZƏRTAC xəbər verir ki, çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbir haqqında ətraflı məlumat verib. Ramiz Həsənov qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qoşulmama Hərəkatı siyasi məsələləri həlləmək və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir.

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, ilk dəfə olaraq keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti Azərbaycanın təşəbbüsüdür. "Son 15 il ərzində Bakıda dörd beynəlxalq gənclər platforması təsis edilib. Bundan başqa, Bakı 2007-ci ildə "Gənclər sivilizasiyaları" aliansı naminə" nəsillərəsi yüksək səviyyəli konfrans, 2008-ci ildə "İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti" mövzusunda beynəlxalq konfrans, 2011-ci ildə BMT-nin Sivilizasiyaların Alyansını Uğrunda Qlobal Gənclər Hərəkatının I Konqresinə, 2012-ci ildə I "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresi və Festivalına, 2014-cü ildə Gənclər siyasəti üzrə I Qlobal Forumu, 2017-ci ildə Dünya Skaut Konfransına, 10 gün bundan əvvəl Türk Quruluş Gənclər Platformasının I Baş Assambleyası kimi beynəlxalq gənclər tədbirlərinə evsahibliyi edib. Bu siyahını uzatmaq da olar. Bir sözlə, Azərbaycan beynəlxalq gənclər hərəkatının inkişafına ciddi töhfələr verib.

Biz dünyanın ən gənc əhali göstəricilərindən birinə maliklik. Əhəlinin yarımından çoxunu yaş 30-dan aşağıdır. Ölkədə bu qədər çox gənc olması böyük imkanlar yaradır və eyni zamanda, hökumətin üzərinə böyük məsuliyyət və vəzifələr qoyur. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılan Gənclər və İdman Nazirliyi ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra yaradılan ilk dövlət qurumlarından biridir.

İndiyədək gənclər siyasəti sahəsində bir sıra qanun, strategiya, dövlət proqramı və digər normativ hüquqi sənədlər qəbul edilib. Bu sənədlərin hazırlanmasını və icrasını gənclərlə bərabər həyata keçiririk. Onların fikri və dövlətin siyasətində yaxından iştirakları gündəlik fəaliyyətimizin əsasını təşkil edir" deyər Azad Rəhimov qeyd edib.

Nazir bildirib ki, Azərbaycanla 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu hər il bu təşkilatların təhsil, mədəniyyət, incəsənət, elm və digər sahələrdə həyata keçirdikləri layihələrin dəstəklənməsi üçün maliyyə ayırır və onların beynəlxalq fəaliyyətini dəstəkləyir. Ölkəmizdə gənclər siyasətinin geniş infrastrukturunu var. Belə ki, 40-dan artıq rayon və şəhərdə olan sosial xidmət müəssisələri Gənclər evləri/mərkəzləri fəaliyyət göstərir.

Azad Rəhimov deyib: "Prezident İlham Əliyev gənclərə görüşür, onların fikirlərini dinləyir və müvafiq qərarlar qəbul edir. Son illərdə dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşı-

durmalar, müharibələr müşahidə edilir, dözümsüzlük meyilləri artır. Ümumiyyətlə, dinlərarası və mədəniyyətlərə münasibətlərin sağlamlıq zəmində qurulması başlıca vəzifədir. Fikrimcə, gənclər arasında mübadilələr, eyni zamanda, dünyada sivilizasiyalararası dialoqun aparılması yolu ilə bir çox məsələlərin həll edilməsinə nail ola bilərik. Burada işə gənclərin üzünə böyük işlər düşür. Fikrimizcə, müxtəlif beynəlxalq fəaliyyətlər vasitəsilə gənclər arasında ünsiyyətin saxlanması və dialoqun inkişaf etdirilməsi mümkündür.

Təhsil nazirinin müavini Firudin Qurbanov Qoşulmama Hərəkatının beynəlxalq sülhün bərpası, dialoqun aparılması kimi məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini deyib.

Azərbaycanda təhsilə bağlı görülən işlərdən danışan nazir müavini əlavə edib ki, ölkəmiz bu sferada böyük uğurlara nail olub. Azərbaycanla təhsilə böyük dövlət qayğısı var. Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilün müasir hədəflərinə doğru qəbul olunan müasir strateji islahatların müdaxirələri yüksək dəqiqliklə həyata keçirilir.

# Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədovun Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində bir sıra görüşlər keçirib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədov Şri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər naziri Tiliak Marapana ilə görüşüb.

Görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər. Azərbaycanla Şri-Lanka arasında həm siyasi, həm də ticarət-iqtisadi sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlərin mövcudluğu vurğulanıb. Bu mənada iki ölkə arasında mülki aviasiya sahəsində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi qeyd edilib.

Tərəflər XIN-lərərası məsləhətləşmələr mexanizmindən faydalanması, habelə hökumətlərə komissiyalar çərçivəsində səylərin əlaqələndirilməsinin ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verə biləcəyini bildiriblər.

Söhbət zamanı BMT, Qoşulmama Hərəkatı (QH) və digər beynəlxalq platformalarda həmrəyliyin göstərilməsinin vacibliyi qeyd edilib. Bu mənada nazir Elmar Məmmədov Azərbaycanın QH-də sədrliyi dövründə təşkilatın müasir təhdidlərə cavab verilməsi, BMT və digər təşkilatlarla təmasların möhkəmləndirilməsi istiqamətində səylərini asirgəməyəcəyini bildirib.

Şri-Lanka XIN-in başçısı T.Marapana Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraqlı digər global və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədovun Kuba Respublikasının Xarici İşlər naziri Bruno Rodriges Parilya ilə görüşüb.

Həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin kifayət qədər qədim tarixi köklərə malik olduğunu qeyd edərək, bu münasibətlərin müasir mərhələdə də qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər.

Söhbət zamanı Azərbaycan ilə Kuba arasında həm ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının həyata keçirilməsi, həm də global təşəbbüslər çərçivəsində birgə səylərin vacibliyi vurğulanıb. Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda BMT-nin 2030-cu il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olmasının vacibliyi qeyd edilib.

Nazirlər qarşılıqlı qaydada edilən əvəli sərəfləri yada salaraq, bu cür təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Bruno Rodriges Parilya Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidvar olduğunu ifadə edib.

E.Məmmədov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirib. Nazir Elmar Məmmədov Ermənistanın Azərbaycanca qarşı təcavüzü barədə məlumat mövqeyi səbəbindən danışıqlarda irəliləyişin əldə olunmadığını bildirib. Belə yanaşmanın beynəlxalq hüququn norma və prinsipləri, həmçinin BMT TŞ-nin müvafiq qətnamələrinə zidd olduğunu qeyd edib.

Görüşün sonunda nazir Bruno Rodriges Parilya Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürk sözlərini yazıb.

Tərəflər, həmçinin qarşılıqlı maraqlı digər məsələləri müzakirə ediblər.

Xarici İşlər naziri Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Əbdülrahman Əl-Rəssi ilə görüşüb.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan six münasibətlərin inkişaf etməsində mənəviyyət ifadə olunub. Bu mənada iqtisadi-ticarət, o cümlədən sərmayələr, habelə turizm sahəsində müəhiyə edilən müsbət dinamika qeyd olunub.

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda BMT-nin 2030-cu il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olmasının vacibliyi qeyd edilib.

Nazir Elmar Məmmədov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin, eləcə də Cənub-Cənub çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət yetirib. Qonaq Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraqlı digər global və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barə-

də məlumat verən nazir Elmar Məmmədov ölkəmizdə həyata keçirilən iqtisadi və sosial təməyüllu islahatlar barədə danışıb. Nazir Elmar Məmmədov Azərbaycanın dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadı olduğunu qeyd edib və Azərbaycanın Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktik addımların atılmasına əhəmiyyət verdiyini ifadə edib.

Nazir Elmar Məmmədov, həmçinin sədrliyimiz dövründə Qoşulmama Hərəkatı və Qrup 77 arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükməll səviyyədə təşkilinə, qonaqpərvərliyə və evsahibliyi etməsinə görə Azərbaycan Respublikası hökumətinə təbriklərini ifadə edib. O, ölkəmizin BMT çərçivəsində fəal rolunu vurğulayıb. Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin icrasına əlavə bağlı ikinci köndüllü milli hesabatının təqdim edildiyi məmnunluqla qeyd edilib.

Görüşdə tərəflər qarşılıqlı maraqlı digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Elmar Məmmədovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.

Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə edilib.

Elmar Məmmədovun BQXK-nin humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiçəsi kontekstində komitənin fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir saxlanılan əsirgürovların "haminin-hamiya" prinsipi əsasında azad olunması məsələsinə toxunaraq, bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyi ön plana çəkib.

Peter Maurer öz növbəsində BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.

Sonra BQXK-nin prezidenti QH-nin Zirvə Görüşünə dəvət edilməsinə görə təşəkkürünü bildirərək, BQXK-nin Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu dilə getirib.

AZƏRTAC

# Azərbaycan "Doing Business" də top-20 islahatçı ölkənin sırasındadır

Dünya Bankının "Doing Business 2020" hesabatına görə, Azərbaycan öten il olduğu kimi, bu il də 20 ən islahatçı ölkə sırasında yer alıb. AZƏRTAC bununla bağlı iqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərim Kazımının şərhini təqdim edir.

N.Kazımlı bildirib ki, Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib: "Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir. "Doing Business 2020" hesabatında Azərbaycan 190 ölkə arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin alınması üzrə 59-cu, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci, əmlakın qeydiyyatı üzrə 44-cü, kreditlərin alınması üzrə birinci, kiçik investoriün hüquqlarının müdafiəsi üzrə 105-ci, vergilərin ödənilməsi üzrə 40-ci, sərhəddə ticarət üzrə 83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflislaşmanın həlli indikaturu üzrə 47-ci yerdədir. "Doing Business 2020" hesabatında Azərbaycan öncül mövqeyi Prezident İlham Əliyevin rəhbərliyi ilə öten ilin mayından bu ilin mayına qədər olan dövrdə həyata keçirilən kompleks islahatlarla bağlıdır. İslahatların əsas məqsədi insan amilinə xidmət, one-stop shop modelindən non-stop shop modelinə və reaktiv yanaşmadan proaktiv yanaşmaya keçidin təmin edilməsidir."

"Azərbaycanın "Doing Business 2020" hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Belə ki, bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində "Daşınmaz əmlakın hüquqları haqqında" qanun və Mülki Məcəlləyə edilən dəyişikliklərlə uyğunlaşdırılmasını aparması öz



təhfəsini verib. Beləliklə, son dəyişikliklər nəticəsində aparılan sadələşmələr nəticəsində daşınmaz əmlakın bir kateqoriyasının ümumi formada təsvirinin verilməsi, gələcəkdə əldə ediləcək əmlakın yüklü edilməsinə, əsas öhdəliyini maksimal ölçüsünün göstərilməsinin mümkünlüyünə icazə verilir. Azərbaycan kreditlərin əlçatanlığı göstəricisi üzrə 190 ölkə arasında birincidir. Əmlakın qeydiyyatı sahəsində islahatlar aparmaq üçün "Daşınmaz əmlakın dövlət reyestrı haqqında" Azərbaycan Respublikasının Qanununda və Nazirlər Kabinetinin 134 və 453 nömrəli qərarlarında müvafiq dəyişikliklər edilib. Bu sahədə aparılan islahatlar nəticəsində əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış elektron qaydada verilir.

Əmlakın rəsmi qeydiyyatına əlavə istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1, 3, 7 və 10 iş günündə hazırlanır. Bundan başqa, daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı müstəqil və xüsusi müraciət mexanizmində də yaradılıb. Əmlak Xidmətləri Mərkəzinin istifadəyə verilməsi ilə bütün xidmətlər bir pəncərədən göstərilir. Kiçik inşaatçıların hüquqlarının müdafiəsi ilə əlaqəli olaraq Mül-

ki Məcəlləyə və Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərə səhmdarların keçirilən əməliyyatları nəticəsində vurulun zərərə görə direktoru məsuliyyətə cəlb etmə, iddiaçıların konkret sənəd göstərmədən işə dair bütün sənədləri tələb edə bilməsi, yaranan fikir ayrılığı üzrə həll mexanizmi və bu kimi digər yeniliklər mövcuddur" deyər analitik qeyd edib.

O əlavə edib ki, müqavilələrin icrası göstəricisi üzrə isə kompleks biznes islahatları çərçivəsində ədalət mühakiməsinin daha da təkmilləşdirilməsi məqsədilə məhkəmə-hüquq islahatları aparılıb. "Mediasiya haqqında" qanunun qəbulu ilə inzibatiçiliq qaydaları qəbul edilib, elektron məhkəmə sistemi daha da təkmilləşdirilib və məhkəmələrə elektron müraciət imkanları yaradılıb. Bundan başqa, məhkəmə-hüquq islahatlarının icrası ilə bağlı olaraq yeni ixtisaslaşmış məhkəmələri yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məhkəmə qərarlarının səmərəliliyinin artırılması, şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və digər tədbirləri müdirdən yeniliklər olaraq qeyd etmək olar: "Azərbaycanın

bu il apardığı bir sıra islahatların növbəti "Doing Business" hesabatında nəzərə alınması proqnozlaşdırılır. Bunlara misal olaraq, tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması üzrə elektron müraciət sisteminin tətbiqi, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ilə əməli bir prosedura 20 dəqiqə ərzində vahid platformada qeydiyyatın tamamlanması, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi əsasında cəmi 2 prosedurla 20 gün ərzində qoşulmanın həyata keçirilməsi qeyd etmək olar. Bundan başqa, "Yaşıl dəhliz" buraxılış sistemində daimi istifadə hüququnun əldə edilməsi imkanının yaradılması, gömrük bəyannamələrinin doldurulmasının daha da sadələşdirilməsi, dövlət satnamaları üzrə elektron satnamə portalının yaradılması, Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi və digər yeniliklərin də növbəti "Doing Business" hesabatında nəzərə alınacağı gözlənilir."

"Prezident İlham Əliyevin siyasət iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində "Doing Business" və digər beynəlxalq reytinglərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlb ediciliyini artırmaqla qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard ABŞ dollarından çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə region lideri dövlətidir. Bu ilin ilk 9 ayında da qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı ötdü. Sərmayə cəlbinin artması həm yeni iş yerlərinin yaradılması, həm də əhəlinin sosial rifah halının yaxşılaşdırılması deməkdir" deyər analitik vurğulayıb.





## Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib

Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. İdarə

Heyətinin qəbul etdiyi qərarla göstərilir ki, Yeni Azərbaycan Partiyası dekabrın 23-də Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.

Mərkəzi Seçki Komissiyasına ünvanlanmış məktubda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik

proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün bələdiyyə seçkilərində fəal iştirak edərkən əhəmiyyətli uğurlara imza atıb. Partiyamızın İdarə Heyətinin bu qərarı əldə olunmuş uğurları daha da genişləndirmək, vətəndaşların bələdiyyə seçkilərində fəal iştirakını təmin etmək məqsədilə qəbul olunub.

## Mərkəzi Seçki Komissiyası bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunan seminarlara başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanması, ədalətli və şəffaf keçirilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələri davam etdirir.



AZƏRTAC xəbər verir ki, bələdiyyə seçkiləri ilə bağlı MSK-nin maarifləndirilmə proqramı çərçivəsində oktyabrın 24-dən növbəti layihəyə start verilib. Bakı şəhərində "Hyatt Regency" hotelində keçirilən tədbir bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunub.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövşən Qasımovun açılış nitqi ilə başlayan seminarla MSK üzvləri və katibliyini əməkdaşları tərəfindən bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı üzrə qanunvericiliyin tələbləri, həmçinin namizədlərin irəli sürülməsi və qeydə

alınması prosedurlarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, ayatni vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib və iştirakçıların maraqlandıran suallara cavablandırılıb. Həmçinin tanışlıq məqsədilə hər bir iştirakçıya MSK-nin bələdiyyə üzvlüyünə namizədlər üçün hazırladığı yaddaş ki-təbcəsi təqdim edilib.

Qeyd etmək lazımdır ki, genişmiqyaslı maarifləndirilmə layihəsi kimi gerçəkləş-

dirilən bu tədbir dairə seçki komissiyalarının məlumatını artırılması və bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyatı ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

Kötləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan seminar geniş ictimaiyyətə və ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarını əhatə edəcək. Tədbirlərdə

seçki keçirilən dairələrin hər birindən iki təmsilçi - sədr və bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdində yaradılan işçi qrupunun rəhbərləri olmaqla, ümumilikdə 250-ye yaxın aşağı seçki komissiyası rəsmisi iştirak edəcək.

## İslahatların əsas hədəfləri dəyişmişdir: qeyri-neft sektorunun inkişafı, məşğulluğun artırılması, şəffaflığın təmin olunması

Əvvəlki 1-ci səh.

Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar ilk növbədə vətəne bağlı olmalıdır, hər hansı bir xarici təsirə az olmalıdır və vətənpərvər olmalıdır ki, vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər" deyənin dövlət başçısı oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bu barədə açıqladığı fikirlərini yeni nazirləri qəbul edərkən bir daha səsləndirmiş və həmin qərarda ısrarlı olduğunu vurğulamışdır.

Son günlərin kadr islahatları isə Prezidentin bu bəyanatının nə vaxt reallaşacağını gözləməyə, necə dəyərlər, macal vermədi. Baş Nazir postuna peşəkar iqtisadçı Əli Əsədovun gətirilməsi ilə başlayan yeni kadr islahatları sözügedən sahənin digər sınaqdan çıxmış kadr Şahin Mustafayevə Baş Nazirin müavini təyin olunması ilə davam etdi. Növbəti mərhələdə isə dövlət başçısının islahatçı gənc kadr kimi bir çox sahələrdə ümid və gözləntiləri doğrultmuş Mikayıl Cabbarov iqtisadi inkişaf naziri təyin olundu.

Bütün bu dəyişikliklər, o cümlədən Prezidentin 23 oktyabr 2019-cu il tarixli fərmanı ilə funksiyaları və strukturu xeyli genişləndirilən iqtisadiyyat Nazirliyini (indi bu nazirliyin tərkibinə əvvəlki strukturundan savayı, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətləri də daxildir) M.Cabbarovun gətirilməsi bir daha təsdiqlədi ki, dövlət başçısı islahatların yeni mərhələsində yeni kadrlara stavka edir və bu da təsədüfi deyil. Bunacan Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə, eləcə də bir sıra digər dövlət və hökumət qurum-

larına gənc kadrların təyin olunmalarının ötən qısa müddətdə özünü doğrultması növbəti dəfə Prezidentin doğru qərar qəbul etmək bacarığınan və praqmatik iş üsullundan xəbər verir.

Bu baxımdan artıq yeniləşməyə başlayan hökumətin Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün şansları çoxdur. Götürək cari ilin 9 ayı üzrə ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi göstəriciləri. Bu dövrdə Azərbaycanda istehsal ÜDM-də 2,5, o cümlədən kənd təsərrüfatında 7,1, qeyri-neft sektorunda 3,5 faiz artmışdır. Qeyri-neft sənayə məhsulları istehsalında isə artım daha çox olmuşdur - 15 faizdən artıq. Sosial sahəyə gəldikdə, burada da öyünülənəsi nəticələr az deyil. Təkcə onu xatırladaq ki, son sosial paketlərin icrası nəticəsində 4,2 milyon nəfər Azərbaycan vətəndaşının əməkhaqqı, pensiya, sosial müavinət və digər sosial ödənişləri artmışdır. Bir neçə ay ərzində minimum əməkhaqqı və pensiyaların məbləğinin müvafiq olaraq təxminən iki dəfə və 70 faiz artırılması heç bir ölkənin tarixində hər deyəndə rast gəlinən sosial hadisə deyil. İndi Azərbaycan MDB-də minimum pensiya məbləğinin alıcılıq qabiliyyətinə görə birinci, orta aylıq məbləğinə görə isə üçüncüdür.

Sosial məsələlərdən bəhs edərkən məşğulluq, daha doğrusu, bu sahə üzrə ölkədə həyata keçirilən tədbirləri xatırlatmaq əvəzinə əvvəlki illərdən küsməlidir. Ola bilsin, kimsə yalnız öz ixtisası üzrə işləmək istəyir və onu tapmır. Bu, mümkündür. Lakin belələri üçün də əlac var - məşğulluq mərkəzləri onları tələbat olan peşə üzrə kursla-

ra göndərir və sonra da işlə təmin edir. Qaldı məaşların ki, axtaranları qane edib-ətməsinə, bu sahədə də, qeyd etdiyimiz kimi, dövlət minimum əməkhaqqını artırmaqla tədbirlər görür, özü də davamlı.

Üstəlik, bu sahədə islahatlar aparılır. Məsələn, məhz həmin islahatlar nəticəsində təkcə cari ilin 9 ayı ərzində ölkədə 100 mindən çox əmək müqaviləsi qeydə alınmışdır. Yeri gəlmişkən qeyd edək ki, Prezident bu məsələyə çox ciddi və fərqli yanaşır. Mikayıl Cabbarovun yeni vəzifəyə təyin etməsi ilə bağlı qərar qəbul edən dövlət başçısı sözügedən faktla əlaqədar demişdir: "Bu nə deməkdir? Yeni bu 100 min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərir. Onlar zərflərdə məaş alırlar. Bəzi hallarda onlara yazılan aşağı maaş realığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onları pensiyaya haqqı nəyin hesabına hesablanacaq? Göründüyü kimi, Prezident yeni iş yerlərinin açılması ilə yanaşı, mövcud onların leqallaşdırılıb rəsmiləşdirilməsini də müvafiq qurumların yeni rəhbərləri qarşısında bütün sərtliyi ilə qoyur."

Dövlət başçısının yeniləşən hökumətdən qətiyyət və sərtliklə tələb etdiyi vəzifələrdən biri də sahibkarların, ümumiyyətlə, özəl sektorun fəaliyyətinə yersiz müdaxilələrinin kəskinləşməsi üçün tədbirlər görülməsini vacibləyir: "Biz də çalışmalıyıq öz bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznes meyilli, həvəsi olan hər bir insan bizzələ məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlməmiş o çirkin əhval gərəksiz kəskinləş" deyənin Prezidentin həmin əllərini kimsə müdaxilə etməyə çalışmasın. "...Bəzi hallarda dövlət məmurları, yerli

icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışdır, qanını sorurlar". İnanmaq çətinidir ki, ranqından asılı olmayaraq hansısa məmur indən sonra özəl sektora göz qoysun, sahibkarın cibinə əl uzatsın, xüsusən də Prezident yeni kadrlardan bələdərin qarşı ciddi tədbirlər görməyi tələb edirsə: "Bələ adamlara qarşı çox ciddi tədbirlər görülməlidir. Hüquq mühafizə orqanları artıq mənəndən çox ciddi tapşırıq alıblar".

Amma dövlət başçısı sözügedən məsələdə bununla da kifayətlənməyəcəyini bəyan edərkən hökumət məmurları tərəfindən aradılan inhişarçılığa qarşı mübarizəni gücləndirməyi tapşır. Prezident bəzi dövlət məmurları tərəfindən aradılan həqsiz rəqabət böyük yara adlandıraraq onları biznes maraqlarına naminə rəqiblərini sıxışdırmaqları pəndəzləmə kimi qıyməlləndirir və belə halların qarşısının alınması üçün sərt tədbirlər görülməyini vurğulayır.

Bütün bunlar bir daha göstərir ki, ilk baxışdan kadr yerdəyişmələri kimi görünən son hadisələr, əslində, ölkənin lap yaxın gələcəkdə sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edəcək köklü islahatlardır. Ötən il dövlət başçısının andiçmə mərasimində anonusu verilən və o gündən başlayaraq davam edən, son günlərə daha ardıcıl və sürətli xarakter alan həmin islahatların davam edəcəyi həтта bu yeniliklərə qarazlı yanaşanlarda da şübhə yeri qoyur. Yeniliklər və islahatlaşma bütün hallarda inkişaf etmək, irəli getmək, zamanla ayaqlaşmaq deməkdir, xüsusən də ona alternativ olmayanda.

Rafig MƏMMƏDLİ,  
"Azərbaycan"

23 dekabr bələdiyyə seçkiləri gündür

## Namizədlərin seçki fondları şəffaf olmalıdır

Seçki fondları, xüsusi seçki hesabları, seçki fonduna könüllü ianələr, seçki fondlarının vəsaitlərinə dair hesabat və həmin vəsaitlərin istifadəsində aşkarlıq

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin edilmişdir. Seçkilərin hazırlanması üçün əsas hərəkat və tədbirlərin Təqvim Planına uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlandı. Bu mərhələdə namizədlər tərəfindən həyata keçirilməsi zəruri olan hərəkatlardan biri də seçki fondlarının yaradılması və xüsusi seçki hesabının açılmasıdır. Seçki qanunvericiliyinə əsasən seçki prosesində namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyaların blokunun fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki fondu yaradılır.



Bu məqsədlə də xüsusi seçki hesabı açılır. Xüsusi seçki hesabı namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim edildikdən sonra 5 gün müddətində, namizədin qeydiyyatı üçün zəruri olan seçki imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyaların bələdiyyələrinin 1/3-dən çoxunda irəli sürülən namizədlərin sayını MSK-ya təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açılır.

Xüsusi seçki hesabı yalnız "Azərbaycan Beynəlxalq Bankı" ASC-də və ya onun filiallarında açılmalıdır. Bu filialların mövcud olmadığı seçki dairələrinin ərazisində hesablar "Kapital Bank" ASC-nin filiallarında açılmalıdır.

Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq bank namizədə, siyasi partiya, siyasi partiyaların blokuna daxil, lakin 5 gündən artıq olmayan müddətdə xüsusi seçki hesabı açmalıdır. Bütün bu vəsaiti xüsusi seçki hesablarına manatla köçürülür.

Xüsusi seçki hesabının vəsaitlərinə sərəncam etmək hüququ namizədin özü, onun təyin etdiyi səlahiyyətli nümayəndə və ya xüsusi partiya və ya siyasi partiyaların bloku tərəfindən təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə tərəfindən həyata keçirilir.

Namizədlər, siyasi partiya, siyasi partiyaların bloku yalnız bir xüsusi seçki hesabı açmalıdırlər.

Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- bələdiyyə üzvlüyünə namizədin xüsusi vəsaiti (əhəli 99.999-dan çox olan ərazidə 10 000 (on min), 49.999-dan çox olan ərazidə 7 500 (yeddi min beş yüz), 19.999-dan çox olan ərazidə 5 000 (beş min), 9.999-dan çox olan ərazidə 2 500 (iki min beş yüz), 4.999-dan çox olan ərazidə 1 250 (min iki yüz əlli), 4.999-dan az olan ərazidə isə 750 (yeddi yüz əlli) manatdan çox olmaqla şərtlə);

- namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyaların, siyasi partiyaların blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti (əhəli 99.999-dan çox olan ərazidə 7 500 (yeddi min beş yüz), 49.999-dan çox olan ərazidə 5 000 (beş min), 19.999-dan çox olan ərazidə 3 750 (üç min yeddi yüz əlli), 9.999-dan çox olan ərazidə 2 500 (iki min beş yüz), 4.999-dan az olan ərazidə isə 500 (beş yüz) manatdan çox olmaqla şərtlə);
- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşın köçürdüyü vəsait 500 (beş yüz) manatdan, hüquqi şəxsin köçürdüyü vəsait isə 10 000 (on min) manatdan çox ola bilər);

- bələdiyyə üzvlüyünə namizədlərin maliyyə fondu məbləğinin yuxarı həddi 50 000 (əlli min) manatdan çox ola bilər.
- bələdiyyələr onların ərazilərində irəli sürülən namizədlərin seçki fondlarına bərabər məbləğə vəsait ayırmaqla.
- bələdiyyələrin 1/3-dən çoxunda namizəd irəli sürmüş və ya namizədi qeydə almış siyasi partiyaların, siyasi partiyaların blokunun vahid seçki fondu yarada bilər.

Siyasi partiyaların, siyasi partiyaların blokunun seçki fondları isə yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- siyasi partiyaların, siyasi partiyaların blokunun xüsusi vəsaiti (250 000 (iki yüz əlli min) manatdan çox olmaqla şərtlə). Siyasi partiyaların blokunun bu xüsusi vəsaiti seçki fondu yaradılması üçün siyasi partiyaların ayırdığı vəsaitlərinə bərabərdir.
- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşın köçürdüyü vəsait 750 (yeddi yüz əlli) manatdan, hüquqi şəxsin köçürdüyü vəsait isə 25 000 (yirmi beş min) manatdan çox ola bilər).

Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondu məbləğinin yuxarı həddi qanunvericiliklə 500 000 (beş yüz min) manat miqdarında nəzərdə tutulduğundan hər bir siyasi partiyaların, siyasi partiyaların blokunun seçki fondu vəsaitinin yuxarı həddi həmin məbləğin siyasi partiya, siyasi partiyaların blokunun irəli sürülməsi və ya qeydə alınmış namizədlərinin sayına vurulması yolu ilə müəyyən edilir. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyaların blokunun maliyyə hesablarında göstərilə bilər.

Vahid seçki fondu yaradılan siyasi partiyaların, siyasi partiyaların blokunun bələdiyyələr üzrə qeydiyyatdan keçən namizədləri bələdiyyələrin yarımsı və ya yarısından azını əhatə edərək, siyasi partiyaların, siyasi partiyaların blokunun xüsusi seçki hesabı bağlanır. Həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.

Seçki qanunvericiliyinin tələblərindən aydın olur ki, seçki fondları namizədin öz xüsusi vəsaiti, siyasi partiyaların vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri hesabına formalaşır.

Fiziki şəxslər dedikdə, yalnız 18 yaşdan yuxarı Azərbaycan Respublikasının vətə-

daşları, hüquqi şəxslər dedikdə isə dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları, dövlət, bələdiyyə təşkilatları və idarələri, hərbi hissələr, xeyriyyə təşkilatları, dini birliklər, idarələr və təşkilatlar, eləcə də seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi qəbul edildiyi günə olan vəziyyətə görə namizətin irəli sürülməsi və ya bələdiyyənin iştirakı payı, yaxud xarici kapitalın payı 30 faizdən artıq olan hüquqi şəxslər istisna olmaqla, yalnız Azərbaycan Respublikasının hüquqi şəxsləri nəzərdə tutulur.

Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şəbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.

Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nəzərdə tutulmuş kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin yniyyətdə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.

Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçt və ya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən gec iki gün ərzində köçürülməlidir.

Namizədlərin, siyasi partiyaların, siyasi partiyaların blokunun seçki fonduna ianələr qanunvericilikdə göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud nəzərdə tutulan məbləğdən artıq köçürülmə, müvafiq bank müvafiq seçki komissiyasına məlumat verilməlidir.

Əgər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların blokunun seçki fonduna könüllü ianələri buna hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, yaxud qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən artıq köçürülmə, ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə ianəni bütünlüklə və ya onun müəyyən edilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmiş xərclərini çıxmaqla, ianəçiyə qaytarılır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə müvafiq seçki komissiyasına yazılı məlumat verməklə ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.

Seçki qanunvericiliyinə uyğun olaraq anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən dövlət büdcəsinə köçürülür. Göstərilən müddət ərzində anonim ianə dövlət büdcəsinə köçürülmədikdə bank müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə dövlət büdcəsinə köçürür.

Qeydə alınmış namizədlərin, namizədi qeydə almış siyasi partiyaların, siyasi partiyaların blokunun xüsusi seçki hesabları üzrə bütün əməliyyatlar sərəvermə gündən sonra 3 iş günü müddətində dayandırılır.

Maliyyə əməliyyatlarının aparılması müddətində Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qanunvericiliklə müəyyən edilmiş aşağıdakı hallarda və əsaslarla uzadıla bilər:

- qeydiyyatdan imtina ediləndə namizədin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiya blokunun gördükləri işlərin dəyərini ödənilməsi üçün;
- namizəd kimi çıxış etməyə razılıq verməsi barədə irəzisini geri götürməsi və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən geri çağırılması;
- öz namizədliyini geri götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədi geri çağırmış siyasi partiya, siyasi partiyaların blokunun, qeydiyyatı ləğv edilmiş qeydə alınmış namizədə, namizədi qeydiyyata alınmış qeydə alınmış namizədə qərarın qəbul edilməsindəki rolunu işlərin dəyərini ödənilməsi ilə əlaqədar;
- digər hallarda - qeydə alınmış namizədə, siyasi partiya, siyasi partiyaların blokuna sərəvermə günündəki görülmüş işlərin dəyərini ödənilməsi ilə əlaqədar.

Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəddə daşılır. Bu vəsaitlərdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

- namizədlərin irəli sürülməsinin müdafiəsi üçün imzaların toplanmasına yönəlməli təşkilati-techniki tədbirlərin maliyyə təminatı, habelə seçki imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi;
- seçkiqabağı təşviqatla bağlı işlər, həmçinin informasiya və məşvərat xidmətlərinin dəyərini ödənilməsi;
- seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərini ödənilməsi ilə bağlı xərclər.

Seçki Məcəlləsinin tələbinə görə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyaların, siyasi partiyaların blokunun vəsaitlərini istifadə etmək üçün hesab-

larına köçürülmüş pul vəsaitindən istifadə edirlər. İmzaların yığılması üçün və seçki qabağı təşviqat fəaliyyəti üçün seçki fondlarına daxil olan vəsaitdən başqa digər pul vəsaitindən istifadə etmək qadağandır.

Qanunvericiliyin tələbinə görə, namizədlər, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiya, siyasi partiya blokunu müvafiq seçki komissiyasına seçki fondlarına daxil olan və xərclənən vəsaitlər barəsində məlumat təqdim etməlidirlər. Maliyyə hesabatı MSK tərəfindən müəyyən edilmiş formada və müəyyən növbəliklə təqdim olunmalıdır. Belə ki, birinci ilkin maliyyə hesabatı dairə seçki komissiyasına qeydiyyata alınmış namizədlər, qeydə alınmış siyasi partiya, siyasi partiya blokunun vəsaitlərini istifadə etmiş formada və müəyyən növbəliklə təqdim olunmalıdır. Belə ki, birinci ilkin maliyyə hesabatı dairə seçki komissiyasına qeydiyyata alınmış namizədlər, qeydə alınmış siyasi partiya, siyasi partiya blokunun vəsaitlərini istifadə etmiş formada və müəyyən növbəliklə təqdim olunmalıdır.

İkinci ilkin maliyyə hesabatı sərəvermə gününə ən tezi 20 gün qalmış və sərəvermə gününə ən gec 10 gün qalmış təqdim edilir və bu hesabatda göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

Yekun maliyyə hesabatı isə seçkilərin nəticələrinin rəsmi qəbul edildiyi gündən ən gec 10 gün sonra təqdim edilir. Yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olub-olmaması və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri də əlavə edilir.

Əgər namizəd, qeydə alınmış namizəd öz statusunu itirirsə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşların və ya siyasi partiya, siyasi partiyaların blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur.

Seçki qanunvericiliyində seçki fondları vəsaitlərinin istifadəsində kifayət qədər şəffaf və işlək aşkarlıq mexanizmləri nəzərdə tutulub.

İlk növbədə namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiya blokunun seçki prosesində fəaliyyətinin maliyyələşdirilməsi üçün xüsusi seçki hesabının açılması və seçki fondunun formalaşdırılmasının özü ilə seçkilərdə vəsaitlərin xərclənməsinin şəffaflığını təmin edir.

İkincisi, qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiya blokunun maliyyə hesabatlarının surətləri müvafiq seçki komissiyası tərəfindən onların alındığı gündən sonra 5 gün müddətində dərc edilir.

Üçüncüsü, seçki fondu haqqında aşağıdakı məlumatlar müvafiq kütləvi informasiya vasitələrində hökmən dərc ediləcəkdir:

- bələdiyyə üzvlüyünə namizədin seçki fondu vəsaitinin məbləği min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;
- bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 2 min 500 manatdan çox məbləğə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünü nüvərdə alınmalıdır);
- bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 250 manatdan çox məbləğə ianə köçürən vətəndaşların sayı barədə;
- ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarılmaması əsası haqqında;
- bələdiyyə üzvlüyünə namizədin seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Dördüncüsü, müvafiq bank həftədə bir dəfədən az olmaqla şərtlə, sərəvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günü ərzində bir dəfədən az olmaqla şərtlə müvafiq seçki komissiyasına bələdiyyə üzvlüyünə namizədlərin, namizədləri qeydə almış siyasi partiya, siyasi partiya blokunun xüsusi seçki hesablarına daxil olan və xərclənən vəsaitlər barədə komissiyanın müəyyənləşdirilmiş formada məlumat verir.

Bəşincisi, müvafiq olaraq dairə seçki komissiyası və ya MSK sərəvermə günündəki ianə həftədə bir dəfədən az olmaqla şərtlə məlumat sərəvermə vəsaitlərinin daxil olması və xərclənməsi barədə məlumatlar dərc etməyə borcludur.

Altıncısı, Seçki Məcəlləsinin 77.2-ci və 77.3-cü maddələrində göstərilən dövr nəşrlər müvafiq seçki komissiyaların tərəfindən onlara verilməsi seçki fondları vəsaitlərinin daxil olması və xərclənməsi haqqında məlumatlar dərc etməyə borcludur.

Yeddcincisi, müvafiq seçki komissiyası qeydə alınmış namizədləri, siyasi partiyaların, siyasi partiya blokunun rəsmi sorğusu əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın məlumatları ilə tanış edir.

Nəhayət, seçki fondlarının vəsaitlərindən istifadə olunmasında aşkarlıqın təmin edilməsinin vəsaitlərdən biri də MSK-da və dairə seçki komissiyalarında nəzarət-təftiş xidmətlərinin yaradılmasıdır. Nəzarət-təftiş xidmətləri seçki fondları vəsaitlərinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxilolma məbləğini nəzarət etmək məqsədilə işləyir. Onlar seçki fondlarına vəsaitin daxil olub-olmaması, pul vəsaitini uçotuna və təyinatı üzrə xərclənməsini nəzarət etmək hüququna malikdirlər.

MSK tərəfindən gerçəkləşdirilən genişmiqyaslı layihələr, ardıcıl və effektiv şəkildə atılan addımlar, eləcə də mədək olar ki, bütün seçki subyektlərini əhatə edən çoxsaylı maarifləndirilmə tədbirləri əminliklə deməyə əsas verir ki, cari il dekabrın 23-də bələdiyyə seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçiriləcək ölkəmizin tar



# ADA Universitetində BMT Günü qeyd olunub

Oktyabrın 24-də ADA Universitetində BMT-nin yarınmasının 74-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl BMT-nin neşrləri sərgilənib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande, rəsmi şəxslər, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev BMT-nin fəaliyyətindən, ölkəmizin bu təşkilatla əməkdaşlığından danışıb. O, rəhbərlik etdiyi universitetin fəaliyyətə başladığı ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Rektor bildirib ki, BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bandenin iştirakı ilə BMT Günü ADA Universitetində keçirilməsi universitet üçün mühüm hadisədir.

Hafiz Paşayev tədbir iştirakçılarında BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bandenin fəaliyyəti haqqında ətraflı məlumat verib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qu-



lam İshaqzai öten 74 ildə təşkilatın gördüyü işlərdən bəhs edib. O vurğulayıb ki, BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb.

Qulam İshaqzai diqqətə çatdırıb ki, Azərbaycan BMT-yə üzv olan digər ölkələrlə birgə Dayanıqlı İnkişaf Məqsədlərini özündə əks etdirən Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyini qəbul edib. Gündəlik 2030-cu ilədək yoxsulluğa son qoymaqla global iqtisadi rifahı, sosial inkişafı

və ətraf mühitin qorunmasını təşviq edəcək.

BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande Azərbaycanın təşkilatda fəaliyyətində fəal rolunu vurğulayıb. O, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərini icrası ilə bağlı ikinci könlüllü milli hesabının təqdim edildiyini vurğulayıb. Qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri ayrı-ayrılıqda götürülə bilməz. Onlar hamısı bir-biri ilə qarşılıqlı əlaqədə paralel olaraq aparılmalıdır. "Gələcək BMT-nin 75 illiyi qeyd olunacaq. Biz

çalışmalıyıq ki, BMT-yə olan etimadı daha da artıraraq, qarşıda duran məsələlərin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdirək", - deyərək BMT Baş Assambleyasının Prezidenti qeyd edib.

Sonra BMT-nin əlaqələndirmə üzrə müşaviri Şəms Mustafayevanın moderatorluğu ilə dəyişən həyatlarda mövzusunda təqdimatlar olub.

Tədbirdə BMT-nin 2020-ci ildə qeyd olunacaq 75-ci ildönümü üçün geri sayım başlayıb.

# Bakı Ali Neft Məktəbinin tələbələri

## “O olmasın, bu olsun” operettasını səhnələşdiriblər



Oktyabrın 23-də Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasını səhnələşdiriblər.

Təqdimat mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasimov musiqili komediyanın bu il dünya üzrə quruda ilk neft platforması sayılan Əfsanəvi Neft Daşları yatağınının 70 illiyinə həsr olunduğunu söyləyib, yaradıcı kollektivə və operettada rol alan tələbələrə uğurlar arzulayıb. O bildirib ki, təməndə Bakı Ali Neft Məktəbinin əcnəbi tələbələri də çıxış edirlər.

“Bakı Ali Neft Məktəbi Azərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksək ixtisaslı mütəxəssislər deyil, həm də fərdi vətəndaşlar yetişdirməyə çalışır. Tələbələri ölkənin ictimai-mədəni həyatının



feal iştirakçısına çevirməyə səy göstəririk. Bu baxımdan “O olmasın, bu olsun” operettası onların həyatında xüsusi iz buraxacaq. Ümidvaram ki, tələbələrimiz bu məsuliyyətin öhdəsindən layiqincə gələcəklər” deyərək rektor qeyd edib.

Tələbələr təqdimatında “O olmasın, bu olsun” operettası nümayiş olub.

Musiqili komediyanın quruluşçu rejissoru Əməkdar

incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri Əməkdar müəllim Zülfüyyə Sadiqovaqdır.

Təməndə baş rolları BANM-in tələbələrindən Murad Süleymanlı (Rüstəm bəy), Mahirə Əsədzadə (Gülnoz), Sənan Həsənzadə (Sərvər), Nazpəri İsfəndiyaradə (Sənəm), Cavid Məcidov (Məşədi İbad), Əsəd Əsədli (Hə-

sənqulu bəy), Orxan Sayıdov (Rza bəy), Faiq Hacıbəyliyev (Həsən bəy), Kamil Nağızadə (Qoçu Əsgər), Ağağardaş Camalov (Hambal), Kənan Sadiqov (Məşədi Qəzənfər), Aqşin Fətəliyev (Balıoğlu) ifa ediblər.

Kütləvi səhnə və rəqslərdə Cavid Məmmədli, Rəhil Əmirli, Rəşid Abbasov, Əbdül Bağırov, Ziya Yusifov, Cahən Qarayeva, Səidə Sədiyeva, Sədayə Öməröva, Zərifə Abdullöva, Ləman Həsəni, Nəriman Tağızadə, İslam Təmənov, Uğur Paşayev, Nəsrin Qədiri, Vahid İsmayilzadə, Ajuva Çukvumelam Adədəyov, Ezuma Ezinnə Jessika, Ayayan Beisenbəyeva, İnyama Somtochukvu Chidinma, Samuel Dum Ale Birigbo, Ekanem Um Fri-dayin məhərətili ifaları tamaşaçılar tərəfindən anlaşıqla qarşılanıb.

“Azərbaycan”

# MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Polşa Prezidenti Andrey Duda ilə görüşüb

Avropa Olimpiya Komitələrinin (AOK) Polşanın paytaxtı Varşavada keçirilən Baş Assambleyası çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, AOK-un İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə Polşanın Prezidenti Andrey Duda ilə görüşüb.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Olimpiya hərəkatının inkişafı və digər məsələlər müzakirə olub.

Oktyabrın 23-də işə başlayan Assambleyada AOK-un İcraiyyə Komitəsinin üzvü və MOK-un vitse-prezidenti

Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının nümayəndələri Nikki Efendi, Namiq Novruzov, Tərlan Məmmədov iştirak edirlər.

Assambleya çərçivəsində oktyabrın 24-də Çingiz Hüseynzadənin iştirakı ilə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda AOK prezidenti Janez Koçjançiq, baş katib Rafael Paqnozzi hesabat məruzə-

ləri ilə çıxış ediblər. Oktyabrın 25-də AOK Baş Assambleyası işə başlayacaq. Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Atletlər, Olimpiya mədəniyyəti və irsi, Olimpiya Akademiyası və digər komissiyalarının iclası keçiriləcək. Həmçinin “Tokio 2020” və “Paris 2024” Yay, “Pekin 2022” Qış Olimpiya oyunları, “Krkov və Malopolska 2023” III Avropa Oyunları ilə bağlı məruzələr dinlənəcək.

Baş Assambleya işini oktyabrın 26-da başa çatdıracaq.

# Nikol Paşinyanın iddiaları darmadağın oldu

## Cəbrayillı məcburi köçkünlər Prezident İlham Əliyevin müdrik siyasətini alqışlayırlar

Son günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında və onun ardınca Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında və Bakıda Türk Dillli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.



yaya xəyanət etmiş olur”. Prezident İlham Əliyev “Qarabağ Azərbaycanı və nida işarəsi” bəyanatını səsləndirməklə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni bir yanaşmanın ortaya qoydu: “Qarabağ Azərbaycanı və nida işarəsi” fikrinin əsas məna yükü ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün olum, ya ölüm məsələsi ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu.

İlham Əliyevin qətiyyətli çıxışı və bəyanatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan haqqıqlarının dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyev hər zaman qətiyyətli mövqə nümayiş etdirib, haqq səsimizi yüksək tribunallardan, mötəbər siyasi kürsülərdən səsləndirib. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və müdrikcəsinə davam etdirilir. Prezident

Bu, cəbrayillı məcburi köçkünləri də ürəkdən sevindirir və ürəyi, qəlbi torpaq həsrəti ilə döyünən hər kəsə böyük ümidlər verir. Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycanı və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi. İndi bu məsələlər gündəmin əsas mövzusunə

çevrilib. Aşqabaddakı çıxışı ilə Prezident İlham Əliyev Ermənistan dövlətinin apardığı faşizm siyasətini ifşa etdi: “Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda Ermənistan hökumətinin belə bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə ki, faşist siyasəti nəticəsində dünyada 10 milyonlar insan həlak olub. Ermənistan faşizmə əsaslanan siyasət aparmaqla əslində bütün dün-

ya xəyanət etmiş olur”. Prezident İlham Əliyev “Qarabağ Azərbaycanı və nida işarəsi” bəyanatını səsləndirməklə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni bir yanaşmanın ortaya qoydu: “Qarabağ Azərbaycanı və nida işarəsi” fikrinin əsas məna yükü ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün olum, ya ölüm məsələsi ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu.

Biz tələb edirik ki, faşist, qaniqən Qaregin Ter-Arutunyanın mənfur heykəli yerlə-yeksan edilsin. Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olan insanların ruhuna hörmətsizlik etmək olmaz.

**Kəmaləddin MUSAYEV, Cəbrayillı məcburi köçkün**

# Qürur duyduq

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla, işğalçı ölkənin rəhbərləri Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı tənxiyyətçi bəyanatlarla çıxış edirlər. Sözsüz ki, belə əsassız çıxışları ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qətnamələri ayaq altına atır, təhqir və hörmətsizlik nümayiş etdirir.

Ermənistan baş nazirinin Xankəndidə əsasən yerli auditoriya üçün hesablanmış “Qarabağ Ermənistanıdır, nöqtə” açıqlaması, Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi bu ölkənin əsl məqsədinin işğalçıdan başqa bir şey olmadığını göstərir və birinci dəfə deyil.

İşğalçı ölkənin rəhbərinin sərəmsən bəyanatı havaya atılmış güllüyə bənzərsə də, tutarı cavabını almıdı. Oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda Prezident İlham Əliyevin sərrast və qətiyyətli cavabı xalqımızın ürəyincə oldu. Bu cavab Paşinyanı sanki nokaut saldı. Cənab İlham Əliyev Paşinyanın “Qarabağ Ermənistanıdır, nöqtə” bəyanatının heç bir məntiqi əsası olmadığını vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycanıdır və nida işarəsi” dedi. Bu, tarixi bir bəyanatdır və Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan heç vaxt Ermənistanın işğalçılıq siyasətini qəbul etməyəcək və əzəli torpaqlarını onlara verməyəcək. Azərbaycan öz torpaqlarını hər vasitə ilə qaytaracaq iqtidarındadır.

Bayanatin tarixi əhəmiyyəti həm də ondadır ki, o, kiçik bir auditoriyada deyil, beynəlxalq səviyyəli tədbirdə səslənib. Konkret desək, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirak etdiyi, üstəgəl beynəlxalq gündəliyi zəbt etmiş bir tədbirdə - dünyanın ən məşhur KİV nümayəndələrinin gözləri qarşısında.

Ona görə də bu, qürurverici bəyanatdır və bir daha bütün dünyaya sübut olundu ki, Azərbaycan müstəqil dövlətdir. Müstəqil siyasət yeridir və onun demir iradəli Prezidenti var. Çünki bu Prezident xalq tərəfindən seçilib, ölkəmizi qətiyyətlə idarə edir.

**Feyruz SULTANOV, Yardımlı Rayon Ziyalılar Cəmiyyətinin sədri, həkim-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru**

# Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul ediblər

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev oktyabrın 24-də Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərinin Yevlax, Bərdə, Ağdam, Ağdaş, Şəmkir və Göygöl rayonlarının sakinlərini qəbul edib. Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müa-

vinləri Rauf Hacıyev Ağdaş rayonundan, Firdovsi Əliyev işe Nəftalan şəhəri və Goranboy rayonundan olan vətəndaşlarla görüşüblər.

Qəbulla zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi, geologiya və di-

gər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

AZƏRTAC

## Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan Sosial Xidmət Müəssisələri üçün istifadə ediləcək dəftərxana və təsərrüfat mallarının satın alınması ilə əlaqədar açıq tenderə dəvət edir

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**Tender 1 LOT üzrə keçirilir:**  
- Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan Sosial Xidmət Müəssisələri üçün istifadə ediləcək dəftərxana və təsərrüfat mallarının satın alınması

**İştirak haqqı 150,00 (bir yüz əlli) manat**  
VÖEN: (DSMF) 1300050781  
Bank: Dövlət Xəzinədarlığı Agentliyi  
M/B: AZ41NABZ01360100000000003944  
VÖEN: 210005071  
Kod: 210005  
SWIFT: CTREAZ22  
H/B: AZ91CTRE00000000000000002138206  
Büdcə gəlirlərinin təsnifat kodu: -142340  
Büdcə savıyısının kodu: -7  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərini açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərini 1 faizi həcmdə bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq rəy orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Səməlan Təşkilatla ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 27.11.2019-cu il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 06.12.2019-cu il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 06.12.2019-cu il saat 15:00-da açıqlaçaq. İddiaçılar açılış notisiçiləri ilə Portal vasitəsilə tanış ola bilərlər.

**QEYD:** Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

**Tender komissiyası**

## Bakı Turizm İnformasiya Mərkəzi 2019-cu ildə reklam çap materiallarının hazırlanması ilə əlaqədar açıq tender elan edir

### LOT-1. Reklam çap materiallarının hazırlanması və satın alınması

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilə il ərzində yerinə yetirilməlidir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən LOT-lar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri Ü.Hacıbəyli küçəsi, 70 ünvanında yerləşən Tender komissiyasından ala bilərlər.

(Əlaqələndirici şəxs: Həsənova Aybənöv - telefon: 012 498 12 44 əlavə 18)

### LOT-1 - 150 (bir yüz əlli) manat İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

**Bakı Turizm İnformasiya Mərkəzi**  
Hesab №: AZ94CTRE000000000000008498302  
VÖEN: 1700675651  
Adı: Dövlət Xəzinədarlığı Agentliyi  
Kodu: 210005  
VÖEN: 1401555071  
Müxbir hesab: AZ41NABZ01360100000003003944  
SWIFT: BİK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların son bir il ərzində maliyyə vəziyyəti haqqında arayış;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergi və digər borcların olmaması barədə arayış.

Qeyd olunmuş ilkin sənədlər 15 noyabr 2019-cu il tarixində təqdim olunmalıdır. Tender təklifi isə möhürlənmiş ikiqat zərfdə 25 noyabr 2019-cu il saat 17:00-dək təqdim olunmalıdır. Təklif zərfləri 26 noyabr 2019-cu il saat 11:00-da yuxarıda göstərilən ünvanada açıqlaçaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**





## B İ L D İ R İ Ş

**İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2019-cu il üzrə fondun fəaliyyətinin auditor yoxlaması xidməti üzrə kotirovka sorğusu elan edir**

Kotirovka sorğusunda müxtəlif meyarlar üzrə beynəlxalq reyting cədvəllərində ilk yerlərdə olan və analoji maliyyə institutlarında kənar auditinin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər. İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.  
Təkliflər 31 oktyabr 2019-cu il saat 15:00-a qədər qəbul olunur.  
Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Əyyub Abdullayevə müraciət edə bilərlər.

**Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172**  
**Telefon: (012) 310-23-01, Fax: (012) 432-37-17, e-mail: info@edf.gov.az**

*Tender komissiyası*

## B İ L D İ R İ Ş

**İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtonəqliyyat vasitələrinin təmiri xidmətinin satın alınması üzrə kotirovka sorğusu elan edir**

İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.  
Təkliflər 30 oktyabr 2019-cu il saat 15:00-a qədər qəbul olunur.  
Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Əyyub Abdullayevə müraciət edə bilərlər.

**Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172**  
**Telefon: (012) 310-23-01, Fax: (012) 432-37-17, e-mail: info@edf.gov.az**

*Tender komissiyası*

## B İ L D İ R İ Ş

**İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fondun balansında olan printerlərə kartriclərin alınması, doldurulması və printerlərin təmiri üçün kotirovka sorğusu elan edir**

İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.  
Təkliflər 01 noyabr 2019-cu il saat 15:00-a qədər qəbul olunur.  
Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Əyyub Abdullayevə müraciət edə bilərlər.

**Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172**  
**Telefon: (012) 310-23-01, Fax: (012) 432-37-17, e-mail: info@edf.gov.az**

*Tender komissiyası*

## B İ L D İ R İ Ş

**İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fondun balansında olan printerlərə kartriclərin alınması, doldurulması və printerlərin təmiri üçün kotirovka sorğusu elan edir**

İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.  
Təkliflər 29 oktyabr 2019-cu il saat 15:00-a qədər qəbul olunur.  
Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Əyyub Abdullayevə müraciət edə bilərlər.

**Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172**  
**Telefon: (012) 310-23-01, Fax: (012) 432-37-17, e-mail: info@edf.gov.az**

*Tender komissiyası*

## B İ L D İ R İ Ş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 16 oktyabr 2019-cu il tarixdə mətbəə və çap məhsullarının satın alınması ilə əlaqədar elan etdiyi açıq tenderin şərtlər toplusunda dəyişikliklər edilməmişdir.

*Tender komissiyası*

## Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti açıq tenderə dəvət edir

Əlillik altsistemini təkmilləşdirilməsi xidmətinin, mühəsibat uçuğu və hesabət işləri üzrə mühəsibat uçuğunun avtomatlaşdırılması programının satın alınması.

Tender iştirakçılarının təklif edilir ki, <https://www.etender.gov.az/> dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**İştirak haqqı: 200 manat**  
**VOEN: 1003853391**  
**H/h: AZ41CTRE00000000000002947601**  
**Dövlət Xəzinədarlığı Agentliyi**  
**VOEN: 1401555071**  
**Kod: 210005**  
**M/h: AZ41NABZ01360100000000003944**  
**SWIFT: CTREAZ22**  
**Büdcə qəbilərinin təsnifat kodu - 142340**  
**Büdcə səviyyəsinin kodu - 7**  
**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:  
- *iddiənin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*

- *tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
- *tender təklifi (tekliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);*
- *tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı (tekliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);*
- *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*
- *iddiənin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
- *iddiənin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*
- *tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.*

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilde olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalma Təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərində dair sənədləri 18.11.2019-cu il saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 26.11.2019-cu il saat 14:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 26.11.2019-cu il saat 15:00-da açılaçaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

**QEYD:** Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

*Tender komissiyası*

## Qlobal istiləşmə ilə mübarizə üçün 300 milyard dollar lazımdır

BMT-də qlobal istiləşməni dayandırmıyaq üçün nə qədər pulun tələb olunaçağı müəyyən edilmişdir. Bu barədə "Bloomberg" agentliyi xəbər verir.

Məlumatla görə, iqlim dəyişiklikləri ilə mübarizə üçün 300 milyard dollar tələb olu-

nacaq. Bu, bütün ölkələrin iki aylıq müdafiə büdcəsidir.

BMT mütəxəssislərinin dediyinə görə, ziyanlı qazların atmosfərə atılmasına qarşı mübarizə üçün kütləvi yaşllaşdırma və deqradasiyaya uğramış torpaqların rekultivasiya-

sı kifayətdir. "Biz torpaqların bioloji funksiyasını itirmişik. Biz bunu dəyişməliyik" deyər alim Barron Orr bildirmişdir.

İqlimşünaslar hesab edirlər ki, torpağın bərpası üçün xərclənəcək bu vəsait qlobal istiləşməni 15-20 il müddətinə dayandıracaq.

## Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nəqliyyat vasitələrinin satın alınması ilə əlaqədar açıq tenderə dəvət edir

Tender iştirakçıları <https://www.etender.gov.az/> - Dövlət satınalmalarının vahid internet Portalına Asan Login vasitəsilə (elektron imza və ya asan imza) daxil olmaqla tender haqqında ətraflı məlumat (əsas şərtlər toplusunu) əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: İddiənin təcrübəsi, təklifin tələblərə uyğunluğu və tender təklifi.

Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara sahib olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT 1 üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**LOT 1. İştirak haqqı - 750 manat**

**Təşkilatın adı: Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi**

**VOEN: 1603326271**

**Bank rekvizitləri: "Kapital Bank" ASC-nin Mərkəzi filialı**

**H/h: AZ33AIB38060019440419716102**

**VOEN: 9900003611**

**Kod: 200026**

**Müxbir hesab: AZ37NABZ01350100000000001944**

**SWIFT: AIBAZ2X**

**Büdcə səviyyəsinin kodu: 7**

**Büdcə təsnifatının kodu: 142340**

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- *tenderdə iştirak haqqının ödənilməsi təsdiq edən bank sənədi;*

- *tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;*

- *tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır;*

- *təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır.*

- *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*

- *iddiənin son bir ildə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*

- *malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;*

- *iddiənin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*

- *iddiənin maddi-texniki bazası Müqavilənin yerinə yetirilməsi təminatı - 1 faiz (iddiənin təklifi 100 000 ABŞ dollar manat ekvivalentindən çox olarsa).*

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilde olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları internet Portalı vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 14 noyabr 2019-cu il saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 22 noyabr 2019-cu il saat 16:00-a qədər vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 noyabr 2019-cu il saat 16:00-da açılaçaqdır. İddiaçıların nəticələri vahid internet Portalı vasitəsilə tanış ola bilərlər.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır.

İddiaçılar E-şərtlər toplusunu 23 oktyabr 2019-cu il saat 19:00-dan (elan tarixi günü) sonra əldə edə bilərlər.

*Tender komissiyası*



abunəçilərinin nəzərinə

25.10.2019-cu il tarixdən etibarən "TelekomTV" xidmətindən istifadə dayandırılır. Bu istiqamətdə yeni xidmət təqdim edildikdə abunəçilərə məlumat veriləcək.

## B İ L D İ R İ Ş

**Mingəçevir Dövlət Universiteti dərslərin və idman ləvazimatlarının kotirovka üsulu ilə satın alınmasını həyata keçirir**

Maraqlanan şəxslər Mingəçevir şəhəri, D.Əliyev küçəsi, 21 ünvanına müraciət edə, (024) 27-5-83-71, 27-5-32-72 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. Satınalma prosedurunda iştirak etmək üçün sənədlər 28.10.2019-cu il tarixinə qədər qəbul olunur.

*Tender komissiyası*

## Mərkəzi Bank tədavülə yeni yubiley pul nişanı buraxıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tədavülə yeni yubiley pul nişanı buraxıb.



2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü tamam olur.

AMB-dən AZƏRTAC-a bildirilib ki, bu yubiley tarixinin əbədləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası - 31,1 qram (+ 0,1 qram), diametri isə 38,61 millimetr təşkil edir. Pul nişanı Böyük Britaniyanın "The Royal Mint" şirkətində beynəlxalq standartlara uyğun "Pruf" texnologiyası əsasında istehsal edilib.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində universitetin inzibati binasının təsviri, Ümummilli Lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət gerbi və pul nişanının nominalı təsvir olunub.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə erazisində rəsmi ödəniş vasitəsidir.

## ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağirova anası

**ELBA XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağirova anası

**ELBA XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və komitənin kollektivi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağirova anası

**ELBA XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağirova anası

**ELBA XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Maliyyə naziri Samir Şərifov və nazirliyin kollektivi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağirova anası

**ELBA XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Dövlət Universitetinin rəhbərliyi universitetin Hüquq fakültəsi Cinayət hüququ və kriminalogiya kafedrasının professoru

**SƏMƏNDƏROV FIRUDİN YUSUF oğlunun** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağirova anası

**ELBA XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyi və kollektivi Əməkdar müəllim, texnika üzrə fəlsəfə doktoru, dosent

**ELBA AXUNDZADƏNİN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağirova anası


**ELBA XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Şəhər Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov və məhkəmənin kollektivi Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevə atası

**ZÜLFÜQAR ABDULLAYEVİN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Məhəmməd pəncəsiti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail: secretary@azerbaijan-news.az, az.news@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, İnsanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsibathq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8961 Sifariş 3540 Qiyməti 40 qəpik